

2219_Az_Əyanii_Yekun imtahan testinin sualları**Fənn : 2219 Maliyyə**

1 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ Qiymətli kağızların;
- ☐ heç birinin
- ☐ Pul vəsaitlərinin;
- ☒ Pul fondlarının
- ☐ Milli gəlirin;

2 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Rəqabətin mövcudluğu.
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Kapitalizm cəmiyyətinin yaranması;
- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- ☐ Monopoliyaların mövcudluğu

3 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir

4 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
- ☒ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- ☐ dəyərin qarşılıqlı hərəkətidir
- ☐ dəyərin pulla ifadəsiniun hərəkətidir
- ☐ sadəcə dəyərin hərəkətidir

5 Maliyyənin əsas prinsiplərini göstərin:

- ☐ maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- ☒ vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- ☐ məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- ☐ maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat
- ☐ tamlıq; aşkarlıq; vahidlik

6 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- ☐ maliyyə pul fondlarının məcmusudur
- ☒ maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
- ☐ maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- ☐ maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- ☐ maliyyə dövlətin pul fondlarının məcmusudur

7 Maliyyə təkraristehsal prosesinin hansı fazasında baş verir?

- ☐ İstehsal;bölgü
- ☒ bölgü
- ☐ İstehlak

- ☐ Mübadilə; bölgü
- ☐ Bölgü; istehlak

8 Maliyyənin funksiyalarını göstərin:

- ☐ stimullaşdırıcı və sabitləşdirici
- ☒ nəzarət və bölgü
- ☐ tənzimləmə və beynəlxalq
- ☐ təkraristehsal və sosial
- ☐ sosial və sabitləşdirici;

9 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ kredit fondlarının
- ☒ Milli gəlirlərin
- ☐ istehsal fondlarının
- ☐ əhalinin gəlirlərinin;
- ☐ istehsal və qeyri istehsal fondlarının

10 Maliyyə nədir?

- ☐ dövlətin pul vəsaitləridir
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- ☐ pul fondlarının məjmusu
- ☐ dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- ☐ dövlətin və müəssisələrin pul fondlarının məjmusudur

11 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- ☐ Maliyyə strategiyası
- ☒ Maliyyə siyasəti
- ☐ Maliyyə planlaşdırılması
- ☐ Maliyyə taktikası
- ☐ Maliyyə mexanizmi

12 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- ☐ dövlət büdcəsi
- ☒ müəssisə maliyyəsi
- ☐ sığorta fondu
- ☐ dövlət krediti
- ☐ büdcədən kənar fondlar;

13 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssisələrin maliyyəsi və dövlət maliyyəsi;

- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 3; 4
- ☐ 1; 3
- ☐ 3; 5

14 Dövlət maliyyə sisteminə aid deyildir

- ☐ Dövlət və yerli büdcələr
- ☒ Kommersiya bankları
- ☐ Bələdiyyələrin maliyyəsi

- ☐ Bütçədən kənar fondlar
- ☐ Dövlət krediti

15 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ☐ dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
- ☐ meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- ☐ dövlət və qeyri dövlət pul fondları
- ☐ müəssələrin maliyyəsi və dövlət maliyyəsi

16 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- ☐ bütçədən kənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- ☒ dövlət bütçəsi; bütçədən kənar fondlar; dövlət krediti.
- ☐ dövlət bütçəsi; dövlət sığortası, bütçədən kənar fondlar
- ☐ tədiyyə balans; dövlət maliyyəsi; yerli maliyyə;
- ☐ yerli bütçələr; dövlət bütçəsi; bütçədən kənar fondlar

17 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- ☐ çünki burada məqsədli fondlar yaradılır;
- ☒ çünki burada dəyər yaradılır;
- ☐ çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- ☐ çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- ☐ çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir

18 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ dövlət maliyyəsi; bütçədən kənar fondlar.
- ☒ müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- ☐ Milli məjlis, maliyyə nazirliyi, milli bank
- ☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- ☐ prezident aparatı; Milli məjlis; hesablama palatası

19 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- ☐ Dövlət müəssələrinin fondları; Bütçədən kənar fondlar
- ☒ Dövlət bütçəsi; Bütçədən kənar fondlar
- ☐ dövlət bütçəsi, dövlət müəssisələrinin bütçələri
- ☐ kommersiya təşkilatların pul fondları.
- ☐ Qeyri kommersiya təşkilatların fondları : Bütçədən kənar fondlar

20 Maliyyə siyasətinə aid edilir:

- ☐ pul siyasəti, gömrək siyasəti
- ☒ bütçə vergi siyasəti
- ☐ qiymət siyasəti
- ☐ maliyyə taktikası, maliyyə strategiyası
- ☐ kredit siyasəti, iqtisadi siyasət

21 Maliyyə siyasəti bölünür:

- ☐ vergi siyasəti; pul siyasəti
- ☒ maliyyə strategiyası; maliyyə taktikası
- ☐ bütçə siyasəti; maliyyə strategiyası
- ☐ müəssisələrin maliyyə strategiyası; bütçə siyasəti
- ☐ maliyyə taktikası; maliyyə üsulu

22 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- ☐ Fiskal siyasəti
- ☒ Pul Siyasəti
- ☐ büdcə siyasəti
- ☐ Vergi siyasəti
- ☐ İnvestisiya siyasəti

23 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- ☐ Maliyyə planlaşdırılması
- ☒ Maliyyə strategiyası və taktikası
- ☐ Maliyyə göstəriciləri; norma və normativləri.
- ☐ Maliyyə qanunvericiliyi
- ☐ Maliyyə vasitəli və stimulları

24 Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

- ☐ Pul siyasəti və kredit siyasətinin məcmusu
- ☐ Büdcə siyasətinin investisiya siyasətinin məcmusu
- ☒ Büdcə və vergi siyasətinin məcmusu
- ☐ Vergi siyasəti və investisiya siyasətinin məcmusu
- ☐ Pul siyasəti və vergi siyasətinin məcmusu

25 Dövlət maliyyə siyasətinin əsas strategiyası istiqamətlərinə aiddir:

- ☐ Vergi sistemində islahatların aparılması
- ☒ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- ☐ Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
- ☐ Dövlət borcunun artırılması
- ☐ Bank likvidliyinin azaldılması

26 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
- ☒ Dövlət borcu artar
- ☐ İnflyasiya azalar
- ☐ Faiz dərəcələri artar
- ☐ İxracat azalar

27 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil
- ☒ Növbəti ilin büdcəsinə daxil edilir
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ Milli Bankın valyuta ehtiyatlarına daxil edilir

28 Fiskal siyasətə aiddir:

- ☐ kredit siyasəti
- ☒ büdcə-vergi siyasəti
- ☐ pul kredit siyasəti
- ☐ borc siyasəti
- ☐ ammortizasiya siyasəti

29 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- ☐ Xərc sifarişi

- ☒ Xərc smetası
- ☐ Gəlirlər və xərclər balansı;
- ☐ Biznes plan
- ☐ Kassa planı

30 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- ☐ Maliyyə informasiya, operativ idarəetmə;
- ☒ Maliyyə informasiyası, planlaşdırma
- ☐ Maliyyə informasiyası, tənzimləmə;
- ☐ Planlaşdırma, operativ idarəetmə;
- ☐ Planlaşdırma, nəzarət

31 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ maliyyə orqanı
- ☒ müəssisə maliyyəsi
- ☐ müəssisələrin maliyyə xidməti
- ☐ sığorta orqanı;
- ☐ vergi orqan

32 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- ☐ Maliyyə Nazirliyi
- ☒ Milli Məclis
- ☐ Nazirlər Kabineti
- ☐ Milli Bank
- ☐ Prezident Aparatı

33 Bütçə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- ☐ Milli Bankın Sədri
- ☒ Maliyyə Naziri
- ☐ Vergi Naziri
- ☐ Baş Nazir
- ☐ Prezident

34 Bütçə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☐ Konstitusiyaya ulə
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☐ Maddi normalarla
- ☒ Maddi və prosesual normalarla

35 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- ☐ Pul-kredit siyasətinə nəzarət.
- ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.
- ☒ Bütçə planın hazırlanması; bütçə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- ☐ bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək
- ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond bircasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Bütçə planın hazırlanması

36 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ iqtisadi tənzimləmə metodu

- ☐ müqaisəli təhlil metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu

37 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☐ Vergilər Nazirliyi
- ☐ Hesablama Palatası.
- ☐ Milli Məclis.
- ☒ Mazliyyə Nazirliyi.
- ☐ İqtisadi İnkişaf Nazirliyi

38 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- ☐ Milli Məclis və Auditorlar Palatası.
- ☒ Milli Məclis və Hesablama Palatası.
- ☐ Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- ☐ Hesablama Palatası və Auditorlar Palatası

39 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- ☐ Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- ☐ Yalnız AR Prezidentinə.
- ☒ Yalnız Milli Məclisə
- ☐ AR Prezidentinə və Milli Məclisə
- ☐ AR Maliyyə Nazirliyinə

40 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- ☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq
- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.

41 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- ☐ Kameral nəzarət, sənədli nəzarət.
- ☒ Səyyar nəzarət, kameral nəzarət.
- ☐ Kameral nəzarət. İlkin nəzarət.
- ☐ Sənədli nəzarət, ilkin nəzarət.
- ☐ Səyyar nəzarət, sənədli nəzarət.

42 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- ☐ Tematik yoxlama.
- ☐ Təhlil
- ☐ Çarpaz yoxlama.
- ☐ Sənədlərin oxunması
- ☒ Təftiş.

43 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- ☐ Yoxlama materiallarının reallaşdırılması
- ☐ Yoxlamaya (təftişə) hazırlıq.
- ☒ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- ☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- ☐ Yoxlamanın aparılması.

44 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ Milli Məclisin Hesablama Palatası.
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası.
- ☐ AR Vergilər Nazirliyi
- ☐ Baş Dövlət Xəzinədarlığı.
- ☐ AR Maliyyə Nazirliyi.

45 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- ☒ Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.
- ☐ Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.
- ☐ Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.
- ☐ Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.
- ☐ Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.

46 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- ☐ Daxili nəzarət.
- ☐ Müstəqil nəzarət.
- ☐ Dövlət nəzarəti.
- ☐ Bələdiyyə nəzarəti.
- ☒ Cari nəzarət.

47 Maliyyə nəzarətinin üsullarını göstərin:

- ☐ Təftiş, cari nəzarət.
- ☐ Təhlil, ilkin nəzarət
- ☒ İqtisadi təhlil, təftiş
- ☐ Cari nəzarət, ilkin nəzarət
- ☐ Təftiş ari nəzarət

48 Maliyyə nəzarətinin metodları hansılardır?

- ☐ İlkin nəzarət, cari nəzarət, təftiş;
- ☒ Təftiş, təhlil, tematik yoxlama;
- ☐ Təhlil, ilkin nəzarət, təftiş.
- ☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil
- ☐ Təftiş, təhlil, sənədli nəzarət

49 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 2; 3
- ☐ 3; 4
- ☐ 3; 5

50 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☐ Mərkəzi Palata
- ☒ Hesablama Palatası
- ☐ Auditor Palatası
- ☐ Mühəsibat Palatası
- ☐ Dövlət Palatası.

51 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- ☐ Bir

- ☒ İki
- ☐ Məhdudlaşdırılmır
- ☐ Dörd
- ☐ Üç

52 Maliyyə nəzarətinin növlərinin göstərin

- ☐ dövlət; auditor; yoxlama; təftiş
- ☒ idarə daxili; dövlət; auditor;
- ☐ təftiş; auditor; təsərrüfat daxili
- ☐ ilkin, cari, sənədlərin oxunması
- ☐ təftiş; yoxlama; auditor; ictimai

53 Hesablama palatası kimə tabedir?

- ☐ Milli Məclisə
- ☐ İqtisadi inkişaf Nazirliyinə
- ☐ Prezidentə
- ☒ Maliyyə Nazirliyinə
- ☐ Nazirlər Kabinetinə

54 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və sonrakı
- ☒ cari
- ☐ qabaqcadan
- ☐ sonrakı
- ☐ qabaqcadan və cari

55 İdarə daxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- ☐ müəssisələrin maliyyə şöbələri
- ☐ vergilər nazirliyi
- ☒ sahə nazirliklərinin təftiş aparatı
- ☐ auditor firması
- ☐ mühasibatlıq

56 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- ☐ maliyyə mexanizmdən;
- ☒ dəqiq maliyyə məlumatlarından
- ☐ nəzarət orqanlarının fəaliyyətindən
- ☐ qanunvericilikdən
- ☐ parlamentdən

57 Maliyyə nəzarətinin metodlarını göstərin

- ☐ preventivlik
- ☒ yoxlama
- ☐ sənəd uçotu
- ☐ anketləşdirmə
- ☐ universallıq

58 İctimai birliklərə misal göstərmək olar:

- ☐ MMC-lər
- ☐ xüsusi müəssisələr;
- ☐ kooperativlər
- ☐ səhmdar cəmiyyətlər

- ☒ həmikarlar ittifaqı;

59 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- ☐ kənd təsərrüfatı müəssisələrində
☐ müdafiə idarələrində;
☒ səhiyyə idarələrində;
☐ idarəetmə müəssisələrində;
☐ hüquq mühavizə idarələrində

60 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- ☐ kənd təsərrüfatı fəaliyyəti
☒ fundamental elm
☐ sığorta fəaliyyəti
☐ birca fəaliyyəti;
☐ tibbi avadanlıqların istehsalı;

61 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
☐ əsas fəaliyyətlə bağlı məsrəflər
☐ aparatın saxlanması ilə bağlı məsrəflər;
☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

62 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- ☐ sığorta fəaliyyəti
☒ fundamental elm
☐ kənd təsərrüfatı fəaliyyəti
☐ tibbi avadanlıqların istehsalı;
☐ birca fəaliyyəti;

63 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər
☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
☐ aparatın saxlanması ilə bağlı məsrəflər;

64 İctimai birliklərə misal göstərmək olar: 1. həmikarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- ☐ 3; 4; 5
☒ 1; 2; 3
☐ 3; 4; 6
☐ 2; 4; 5
☐ 1; 3; 6

65 5. maddi məhsuliyət;

- ☐ 4; 5
☐ 1; 2
☐ 3; 5
☒ 1; 3
☐ 2; 3

66 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin: 1. üzvolma və üzvlük haqları; 2. büdcədən kənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- ☐ 1; 3; 5
- ☒ 1; 3; 4
- ☐ 1; 2; 3
- ☐ 3; 4; 5
- ☐ 2; 4; 5

67 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- ☐ Maşınlar
- ☐ Ötürücü qurğular;
- ☒ Xammal və materiallar
- ☐ Binalar
- ☐ Qurğular

68 Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər çünki bu:

- ☐ maliyyə-kredit və vasitəçi idarədir;
- ☒ əlavə pul vəsaitləri qazanmağa imkan verir
- ☐ əsas məqsədə çatmağa xidmət edir
- ☐ xüsusi istehsal şəraiti tələb etmir
- ☐ təşkilatın nüfuzunu artırır

69 Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlərmi?

- ☐ dövlət orqanlarının icazəsi olarsa ola bilirlər
- ☒ ola bilirlər;
- ☐ ola bilməzlər;
- ☐ istisna hallarda ola bilirlər
- ☐ sualın qoyuluşu yalnaşdır

70 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- ☐ Ssuda fondu
- ☐ dövlət büdcəsi
- ☐ pensiya fondu
- ☐ əhalinin məşğulluq fondu
- ☒ DSMF

71 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- ☐ təmir xərcləri
- ☒ birbaşa investisiyalar
- ☐ istehlak xərcləri
- ☐ idarəetmə xərcləri
- ☐ kommersiya xərcləri

72 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ☐ amortizasiya fondu
- ☒ təmir fondu
- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☐ yığım fondu

73 Müəssisənin büdcəyə ödədiyi dolayı vergi

- ☐ mənfəət vergisi
- ☐ əmlak vergisi
- ☐ sadələşdirilmiş vergi
- ☒ aksizlər
- ☐ torpaq vergisi

74 Müəssisənin nizamnamə kapitalının tərkibini göstər:

- ☐ istehlak fondu
- ☒ əsas və dövryyə kapitalı
- ☐ yığım fondu
- ☐ amortizasiya fondu
- ☐ ehtiyat fondu

75 Müəssisəyə tətəbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- ☐ yığım fondu
- ☐ mənfəətdən
- ☒ xalis mənfəət
- ☐ məhsul satışından gəlir
- ☐ sair satışdan gəlir

76 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- ☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- ☒ satışdankənar əməliyyatlardan gəlir
- ☐ məhsul satışından gəlir
- ☐ sair satışdan gəlir
- ☐ əsas fondların satışından gəlir

77 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- ☐ gəlir vergisi
- ☒ əlavə dəyər vergisi
- ☐ mənfəət vergisi
- ☐ əmlak vergisi
- ☐ torpaq vergisi

78 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ istehsal maya dəyərinə görə
- ☐ satışdan gəlirə görə
- ☒ əmək haqqı fonduna görə
- ☐ tam maya dəyərinə görə
- ☐ istehsal fonduna görə

79 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- ☐ Auditor firması
- ☐ Sahə nazirliklərinin təftiş aparatı
- ☐ maliyyə nazirliyi
- ☒ müəssisənin maliyyə xidməti
- ☐ vergi orqanı

80 Əmlak vergisinin ödəyiciləri:

- ☐ sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər

- ☒ fiziki və hüquqi şəxslər
- ☐ AR vətəndaşları
- ☐ müəssisələr
- ☐ xarici vətəndaşlar

81 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- ☐ .03
- ☐ .04
- ☒ .05
- ☐ .07
- ☐ .08

82 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☐ vergiləri
- ☒ material və əmək haqqı xərclərini
- ☐ dividendinin ödənilməsini
- ☐ istehlak fondunun təşkilini
- ☐ satışdankənar xərcləri

83 Müəssisə maliyyəsinin funksiyaları:

- ☐ Planlaşma, tənzimləmə
- ☒ Bölüşdürücü, nəzarət
- ☐ Sosial və tənzimlənmə
- ☐ Nəzarət və istehsal
- ☐ Planlaşma və təhlil

84 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- ☐ Xalis mənfəətdən
- ☒ Satışdan gəlirdən
- ☐ İstehlak fondundan
- ☐ Yığım fondundan
- ☐ Balans mənfəətindən

85 Maliyyə – Bu:

- ☐ Vergidir
- ☒ Pul münasibətləridir
- ☐ Puldur
- ☐ Qiymətli kağızlardır
- ☐ Əmək haqqıdır

86 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Nizamnamə fondu
- ☒ Xalis mənfəət və amortizasiya
- ☐ Balans mənfəəti
- ☐ Sair satışdan mənfəət
- ☐ Maya dəyəri

87 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- ☐ Sosial
- ☒ İstehsal (iqtisadi)
- ☐ Qanuni

- ☐ Sosial-iqtisad
- ☐ Natural-əşya

88 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- ☐ Amortizasiya fondu
- ☐ Nizamnamə kapitalı
- ☒ Məşğulluq fondu
- ☐ Ehtiyat fondu
- ☐ Valyuta fondu

89 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ kreditləşmə
- ☒ Öz xərcini ödəmə
- ☐ Sığortalama
- ☐ Bütçə təminatı
- ☐ Özünümaliyyələşmə

90 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Öz xərcini ödəmə
- ☒ Özünümaliyyələşmə
- ☐ kreditləşmə
- ☐ Bütçə təminatı
- ☐ Sığortalama

91 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1. özünümaliyyələşdirmə 2. özxərcini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. bütçə maliyyələşdirməsi;

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 1; 3
- ☐ 2; 3
- ☐ 3; 4

92 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- ☐ amortizasiya ayırmaları
- ☒ Xalis mənfəət
- ☐ Balans mənfəəti
- ☐ Kreditlər
- ☐ Möhkəm passivlər

93 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ Sığortanın maliyyəsi
- ☐ Bütçə sistemi
- ☐ İctimai təşkilatların maliyyəsi
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Dövlət maliyyəsi

94 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ kreditləşdirmə
- ☒ özünümaliyyələşdirmə
- ☐ bütçə maliyyələşdirməsi
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

- ☐ dövlət maliyyələşdirməsi

95 Əsas istehmal fondların rentabelliği

- ☐ Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
☒ Mənfəətin əsas fondların orta dəyərinə nisbəti
☐ Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
☐ Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
☐ Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.

96 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- ☐ 3; 4
☒ 3; 5
☐ 4; 5
☐ 1; 5
☐ 1; 3

97 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ☐ Dövlət rüsumları
☒ Mənfəət vergisi
☐ ƏDV
☐ Aksizlər
☐ Gömrük vergiləri

98 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- ☐ .3
☒ .15
☐ .2
☐ .35
☐ .1

99 Birbaşa investisiyaların maliyyələşmə mənbəi:

- ☐ Möhkəm passivlər
☒ Xalis mənfəət
☐ Qısa müddətli kredit
☐ Sair satışdan mənfəət
☐ İstehlak fondu

100 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- ☐ Ümumi mənfəət
☐ Balans mənfəəti
☒ Xalis mənfəət
☐ Qalıq mənfəəti
☐ Baza mənfəəti

101 Əsas kapitalla qoyulan investisiyalar necə adlanır:

- ☐ Maliyyə investisiyaları
☒ Birbaşa investisiyalar
☐ Cari fəaliyyətlə əlaqədar investisiyalar.
☐ dolayı investisiyalar
☐ Portfel investisiyalar

102 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- ☐ Yığılma fondu
- ☒ Material xərcləri.
- ☐ İstehlak fondu
- ☐ Vergilər
- ☐ Maliyyə ehtiyatı

103 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- ☐ Sığorta ödənişləri.
- ☒ Uzunmüddətli kredit
- ☐ Bütçə vəsaiti
- ☐ Mənfəət
- ☐ Amortizasiya ayırmaları

104 Müəssisələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- ☐ maddi məhsuliyət; səmərəli idarəçilik
- ☒ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;
- ☐ maddi maraq; səmərəli idarəçilik;
- ☐ özəl, dövlət, səhmdar, kooperativ
- ☐ maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə

105 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- ☒ kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
- ☐ sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
- ☐ sığorta maliyyəsi; kreditləşdirmə
- ☐ dövlət krediti
- ☐ özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə

106 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- ☐ suda fondu; İstehlak fondu
- ☐ yol fondu və istehlak fondu
- ☐ təqayüd fondu; əsas fondlar
- ☒ Yığılma fondu; İstehlak fondu
- ☐ Bütçədən kənar fondlar; İstehlak fondu

107 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ dövrəyə aktivlərinin dəyərindən
- ☐ maddi aktivlərdən
- ☐ rəqabətdən
- ☐ əsas vəsaitlərin dəyərindən
- ☒ məhsulun maya dəyərindən

108 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ mənfəətin bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ yığılma fondunun bölgüsündən;
- ☐ istehlak fondunun bölgüsündən

109 Vahid bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- ☐ Bütçə subsidiyası
- ☐ Bələdiyyə büdcələrinin xərcləri
- ☐ Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri.
- ☒ Dövlət büdcəsinin yerli xərcləri.
- ☐ Yerli büdcələrin xərcləri

110 Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxdıqdan sonra formalaşan gəlir:

- ☐ Yerli büdcələrin gəlirləri
- ☒ Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri
- ☐ Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri
- ☐ Dövlət büdcəsinin Ehtiyat Fondu
- ☐ Bələdiyyələrin gəlirləri

111 Dövlət büdcəsi nəyi ifadə edir?

- ☐ Yerli büdcələrin gəlirləri
- ☐ Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri
- ☒ Dövlətin əsas pul fondunun formalaşdırılması və istifadəsi üzrə münasibətləri.
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri

112 AR bütçə qanunvericiliyinə əsasən yerli büdcələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait.

- ☐ Heç biri
- ☒ Dotasiya
- ☐ Subsidiya
- ☐ Subvensiya
- ☐ Bütçə ssudası

113 Bu vergi növlərindən hansı vasitəli vergilərə aiddir.

- ☐ Hüquqi şəxslərin mənfəət vergisi
- ☒ Əlavə dəyər vergisi
- ☐ Əmlak vergisi
- ☐ Sadələşdirilmiş sistem üzrə vergilər
- ☐ Hüquqi şəxslərin torpaq vergisi

114 Bütçə gəlirlərinin təsnifatı nədir?

- ☐ Ölkənin bütçə sistemini təşkil edən bütün səviyyəli büdcələrin qruplaşdırılmasıdır
- ☒ Müxtəlif səviyyəli büdcələrin gəlirlərinin mənbələrinə görə qruplaşdırılmasıdır
- ☐ Variantların heç biri düz deyil
- ☐ Bütçə təsnifatına uyğun olaraq müxtəlif səviyyəli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatları ödəmək üçün ayrılan vəsaitlərdir
- ☐ Bütçə gəlirlərinin iqtisadi əlamətlərinə görə təsnifatıdır

115 Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- ☐ Xəbərdarlıq funksiyası
- ☒ Həvəsləndirmə funksiyası
- ☐ Variantların heç biri düz deyil
- ☐ Əmanət funksiyası
- ☐ Risk funksiyası

116 Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- ☐ Bölüşdürücü funksiya
- ☒ Risk funksiya
- ☐ Tənzimləyici funksiya
- ☐ Fiskal funksiya
- ☐ Nəzarət funksiya

117 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurum təmin edir?

- ☐ Dövlət Gömrük Komitəsi;
- ☒ Vergilər Nazirliyi;
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi

118 Verginin obyektı:

- ☐ Vergi obyektı vahidindən verginin həcmidir
- ☒ Vergi qoymaya məruz qalan əmlak və ya gəlirlərdir
- ☐ Vergi ödəməkdən azad olandır.
- ☐ Vergini ödəyəndir.
- ☐ Vergidən tam və ya qismən azad olmaq deməkdir

119 Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- ☐ Torpaq və qətri-maddi aktivlərin satışından daxilolmalar
- ☐ Transfərtlər
- ☒ ƏDV üzrə daxilolmalar
- ☐ Dövlət rüsumu üzrə daxilolmalar
- ☐ Gömrük rüsumu üzrə daxilolmalar

120 Aşağıdakı faydalı qazıntılardan hansı üzrə mədən vergisi yerli büdcəyə ödənilir?

- ☐ daş duz
- ☒ yüksək möhkəmliyə malik çınqıl xammalı
- ☐ bənt
- ☐ mişar daşları
- ☐ sement xammalı

121 Mədən vergisinin dərəcələri hansı qaydada müəyyən edilir?

- ☐ İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- ☒ Nazirlər Kabinetinin qərarı ilə
- ☐ Vergilər Nazirinin əmri ilə
- ☐ Vergi Məcəlləsi ilə
- ☐ Maliyyə Nazirliyinin əmri ilə

122 Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- ☐ 22 faiz
- ☒ vergi tutulmur
- ☐ 18 faiz
- ☐ 4 faiz
- ☐ 20 faiz

123 İllik gəlirin məbləği 5000 AZN olduqda fiziki şəxsin gəlir vergisini hesablayın:

- ☐ 1500 AZN
- ☒ 1180AZN
- ☐ 1080AZN

- ☐ 1320 AZN
☐ 1330 AZN

124 Bunlardan hansı dövlət büdcəsinin əsaslı gəlirlərinə aid deyil?

- ☐ Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar
☐ Əsas vəsaitlərin özəlləşdirilməsi
☒ Dövlət rüsumları üzrə daxilolmalar
☐ Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
☐ Variantların heç biri düz deyil

125 Gömrük rüsumu nədir?

- ☐ Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
☒ Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
☐ Variantların heç biri düz deyil
☐ Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir
☐ Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir

126 Əhalinin imkansız təbəqələrinə verilən ünvanlı sosial yardım haradan ödənilir?

- ☐ Dövlət Sosial Müdafiə Fondundan
☒ Dövlət büdcəsindən
☐ Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsindən
☐ Dövlət Neft Fondundan
☐ Yol Fondundan

127 Hazırda dövlət büdcəsinin gəlirlərində ən böyük paya malik vergi hansıdır?

- ☐ Torpaq vergisi
☒ Hüquqi şəxslərin mənfəətindən vergi
☐ Əlavə dəyər vergisi
☐ aksizlər
☐ Fiziki şəxslərin gəlirlərindən vergi

128 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurumlar təmin edir?

- ☐ Prezident Aparatı
☒ vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
☐ Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri
☐ Dövlət Statistika komitəsi
☐ Nazirlər Kabineti

129 Büdcə xərcləri əsasən hansı sahələrə yönəlir?

- ☐ Maddi sahələrin inkişafına
☐ Pensiyaların ödənməsinə
☐ Dövlət müəssisələrinə, orduya və polisin saxlanması
☒ Bütün Dövlət xərclərinə
☐ Təhsil və səhiyyəyə

130 Dövlət büdcəsinin əsas gəlirləri hansıdır?

- ☐ Yalnız vergilərdən
☐ Kreditlərdən daxilolmalar
☐ Qrantlar
☒ Vergi və rüsumlar
☐ Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar

131 Ölkəmizin dövlət büdcəsi əsasən nədən formalaşır?

- ☐ Fiziki şəxslərin gəlir vergisi
- ☐ Dövlət müəssisələrinin gəlirlərindən
- ☐ Neftin və qazın satışı
- ☒ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- ☐ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar, iyanələr və Neft fondundan ayırmalar

132 Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi neçə rəqəmlidir?

- ☐ 7
- ☐ 8
- ☐ 13
- ☒ 9
- ☐ 5

133 Vergilər hansı funksiyaları yerinə yetirir?

- ☐ Nəzarət
- ☐ Bölgü funksiyası
- ☐ Fiskal funksiya
- ☒ Xəbərdarlıq funksiyası
- ☐ Tənzimləyici funksiya

134 Dövlət rüsumu hansı hallarda ödənilir?

- ☐ Variantlar düz deyil
- ☐ Bazarlarda və yarmarkalarda satış yerlərinə görə
- ☐ Respublikaya malların idxalı zamanı
- ☒ Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün xüsusi əməliyyatlar həyata keçirdikdə
- ☐ Rtespublikaya malların ixracı zamanı

135 Yerli büdcənin gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- ☐ Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
- ☐ Sadələşdirilmiş sistem üzrə vergilər hesabına
- ☐ Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
- ☒ Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
- ☐ Yalnız mədən vergisi hesabına

136 Regressiv vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin artmasıdır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

137 Proporsional vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldılmasıdır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

138 Proqressiv vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldırılmasıdır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

139 Vergi nədir?

- ☒ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- ☐ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- ☐ Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
- ☐ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətini maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir
- ☐ Variantlar düz deyil

140 Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- ☐ 14
- ☐ 8
- ☐ 7
- ☒ 19
- ☐ 5

141 Büdcə gəlirlərini təsnifatı:

- ☐ Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- ☐ Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır
- ☐ Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
- ☒ Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- ☐ Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır

142 Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsi neçədir?

- ☐ .14
- ☐ .03
- ☐ .2
- ☒ .04
- ☐ .18

143 Vergi yoxlamalarının neçə növü var?

- ☐ 10
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

144 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☐ 35 gün
- ☐ 20 gün
- ☐ 15 gün
- ☒ 30 gün

☐ 45 gün

145 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- ☐ borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- ☐ səhmlərin tədavülü
- ☐ sığorta əməliyyatları
- ☒ inkasasiya xidməti
- ☐ investisiya fondlarının idarə edilməsi

146 Büdcə gəlirləri nədir?

- ☐ Xarici dövlətdən alınmış borcudur
- ☐ Bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri və büdcədənəknar fondların məcmusudur;
- ☐ Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- ☒ Dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- ☐ Beynəlxalq kreditlərdir

147 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

148 Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- ☐ beş dəfə
- ☐ istənilən qədər.
- ☐ iki dəfə
- ☒ bir dəfə
- ☐ üç dəfə

149 Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- ☐ büdcədənəknar fondlara ödəmələr
- ☒ ƏDV
- ☐ mənfəət vergisi
- ☐ torpaq vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi

150 Aksizlər üzrə hesabat dövrü hansı dövrdür?

- ☐ il
- ☐ dekada
- ☐ yarım il
- ☐ rüb
- ☒ ay

151 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- ☐ 12,35 faiz
- ☐ 12,20,30,35 faiz
- ☐ 14,20,35,45 faiz
- ☐ 0,12,30,35 faiz
- ☒ 14,30 faiz

152 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ☒ Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- ☐ həyətyanı torpaq sahələri
- ☐ ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər
- ☐ torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
- ☐ ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər

153 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir?

- ☐ mənfəət
- ☐ milli varidat
- ☐ istehlak fondu
- ☐ MG
- ☒ dolaylı vergilər

154 Bütçə profisiti nədir?

- ☐ gəlirlərin xərclərə bərabərliyi
- ☐ gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
- ☒ gəlirlərin xərcləri üstələməsi
- ☐ gəlirlərin xərclərdən kiçik və bərabər olması.
- ☐ xərclərin gəlirləri üstələməsi

155 ƏDV-nin dərəcəsi neçədir?

- ☒ 18 faiz
- ☐ 22 faiz
- ☐ 28 faiz
- ☐ 15 faiz
- ☐ 10 faiz

156 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- ☐ malların açıq hərracda satışı zamanı
- ☐ ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı
- ☒ barter əməliyyatlarının aparılması zamanı
- ☐ aksizli malların satışı zamanı
- ☐ ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı

157 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- ☐ təbii qaz
- ☐ daş duz
- ☒ tikinti qumları
- ☐ mişar daşı
- ☐ kvarts qumları

158 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- ☐ hüquqi şəxslərin torpaq vergisi
- ☐ yol vergisi
- ☐ aksizlər
- ☒ fiziki şəxslərin əmlak vergisi
- ☐ hüquqi şəxslərin əmlak vergisi

159 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

- ☐ fiskal
- ☒ cari; əsaslı

- ☐ birbaşa; dolayı
- ☐ sosial; iqtisadi
- ☐ mudafiə; iqtisadi

160 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur: 1. birbaşa; 2. cari; 3. əsaslı; 4. dolayı; 5. fiskal;

- ☐ 1; 3
- ☒ 2; 3
- ☐ 1; 4
- ☐ 3; 5
- ☐ 1; 5

161 Büdcələrarası münasibətlər mövcuddur:

- ☐ ancaq unitar dövlətlərdə
- ☒ inzibati-ərazi bölgüsünə malik istənilən dövlətlərdə
- ☐ federal və konfederal dövlətlərdə
- ☐ ancaq konfederal dövlətlərdə
- ☐ ancaq federal dövlətlərdə

162 Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- ☐ büdcə huququ
- ☒ büdcə siyasəti;
- ☐ büdcə prosesi
- ☐ büdcə planlaşdırması
- ☐ büdcə mexanizmi

163 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- ☐ prezidentdən və parlamentdən
- ☒ ölkənin dövlət quruluşundan
- ☐ büdcə sisteminin quruluşu prinsiplərindən
- ☐ iqtisadi məqsədyönlülükdən
- ☐ idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən

164 Büdcənin icrası üsullarına aiddir: 1.xəzinədarlıq; 2. xəzinədarlıq-bank; 3. büdcə-vergi; 4. maliyyə; 5. kredit-bank;

- ☐ 1; 4; 5
- ☐ 1; 3; 5
- ☐ 1; 2; 3
- ☐ 3; 4; 5
- ☒ 1; 2; 5

165 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- ☒ vergili gəlirlər və qeyri vergili gəlirlər
- ☐ maliyyə yardımı
- ☐ xəzinədarlıq öhdəlikləri
- ☐ dövlət büdcədənəknar fondların vergili gəlirləri
- ☐ milli gəlir

166 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli varidatın bir hissəsi;

- ☒ 1; 5

- ☐ 4; 5
- ☐ 1; 3
- ☐ 2; 4
- ☐ 3; 5

167 İnstitutsional maliyyə sisteminə aid olane göstərin:

- ☐ dövlət büdcəsi
- ☐ dövlət krediti
- ☐ büdcədənəknar fondlar;
- ☐ bələdiyyə budcəsi
- ☒ qanunverici orqan

168 Dövlət maliyyəsinə bir başa aid deyildir;

- ☐ Dövlət krediti
- ☐ Dövlət Sosial Müdafiə Fondunun xərcləri;
- ☐ Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri
- ☒ Yerli büdcələrin gəlirləri və xərcləri;
- ☐ Dövlət müəssisələrinin maliyyəsi

169 Dövlət büdcəsindən NMR büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ Heç biri
- ☐ Subvensiya
- ☐ Transfərtlər
- ☒ Dotasiya
- ☐ Ssuda

170 Vahid büdcə təsnifatında nəzərdə tutulmamışdır:

- ☐ Büdcə xərclərinin funksional təsnifatı;
- ☐ Büdcə xərclərinin funksional və iqtisadi təsnifatı;
- ☐ Büdcə xərclərinin iqtisadi təsnifatı;
- ☒ Büdcə kəsirinin maliyyələşmə mənbələrinin təsnifatı
- ☐ Büdcə xərclərinin təşkilatlar üzrə təsnifatı

171 Büdcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət büdcədənəknar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- ☐ 2 4
- ☐ 4 6
- ☐ 3 4
- ☒ 1 2
- ☐ 3 6

172 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- ☐ amortizasiya ayırmaları;
- ☐ dövlət krediti
- ☐ vergili və qeyri vergili tədiyyələr
- ☒ milli gəlir və milli varidatın bir hissəsi
- ☐ gömrük rüsumları

173 İnstitutsional maliyyə sisteminə aiddir: 1. prezident; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənəknar fondlar; 5. dövlət büdcəsi; 6. dövlət krediti;

- ☐ 3; 4; 5

- ☐ 2; 5; 6
- ☐ 4; 5; 6
- ☒ 1; 2; 3
- ☐ 1; 3; 5

174 Bütçə təsnifatı ifadə edir: 1. rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını; 2. bütçənin gəlir və xərclərinin qruplaşdırılmasını; 3. bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını ; 4. kəsirin maliyyələşdirilməsi mənbələrini 5. bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 3
- ☒ 2; 4
- ☐ 1; 5

175 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- ☐ kreditlərin həcmi azaltmağa
- ☐ faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- ☐ inflyasiyanın tempini azaltmağa
- ☒ işsizliyin səviyyəsini azaltmağa
- ☐ amortizasiya ayırmalarının həcmi artırmağa

176 Bütçə təsnifatı ifadə edir:

- ☐ bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;
- ☐ bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
- ☐ rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını;
- ☒ bütçənin gəlir və xərclərinin qruplaşdırılmasını, həm də kəsirin maliyyələşdirilməsi mənbələrini
- ☐ bütün səviyyələrdə bütçə maddələrinin məcmusunu

177 Bütçə prosesində aktiv iştirakçı qismində iştirak etmir:

- ☐ bütçədənkənar fondlar;
- ☐ bütçə vəsaitlərinə sərəncam verənlər;
- ☐ qanunverici orqan
- ☒ vergiödəyiciləri;
- ☐ icraedici orqanlar

178 Yerli bütçənin tarazlaşdırılması.

- ☐ Yerli bütçənin gəlirlərinin artırılmasıdır
- ☐ Mərkəzi dövlət bütçəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- ☐ Yerli bütçənin öz mədaxil mənbələrinin və bələdiyyələrin yerli bütçə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
- ☒ Yerli bütçənin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- ☐ Yerli bütçənin müstəqilliyidir

179 İterativ bütçə tərtibi nəyi nəzərdə tutur?

- ☐ Bütçənin tərtibini
- ☐ bütçənin “yuxarıdan aşağıya” doğru formalaşmasını
- ☐ Bütçənin “aşağıdan yuxarıya” doğru formalaşmasını
- ☒ Bütçənin ehtiyacların imkanlara uyğunlaşdırılaraq tərtibini
- ☐ Bütçənin şəffaf tərtibini

180 Aşağıdakılardan hansı bütçə təhlilinin yox, bütçə qiymətləndirməsinin predmetidir?

- ☐ İnfilyasiya
- ☐ Ayrı-ayrı gəlir növlərinin ümumi gəlirdəki payı
- ☐ Ayrı-ayrı xərc maddələrinin ümumi xərcdəki payı
- ☒ Bütçələrarası əlaqələr
- ☐ Bütçə kəsirinin ÜDM-ə nisbəti

181 Əsas şəffaf bütçə prinsipi hansıdır?

- ☐ variantların hamısı düzdür
- ☐ Komplekslilik
- ☐ Ədalətlik
- ☒ Hesabatlılıq
- ☐ Konfidensiallıq

182 Yerli bütçələr necə qəbul edilir?

- ☐ Milli Məclisdə
- ☐ Rayon icra hakimiyyəti tərəfindən
- ☐ Ümumi bütçənin daxilində
- ☒ Bələdiyyə Şuralarında
- ☐ Rayon maliyyə şöbəsi tərəfindən

183 Dövlət bütçəsinin layihəsini hansı qurum və qurumlar müzakirə edib qəbul edir?

- ☐ Gömrük Komitəsi
- ☐ Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- ☐ Prezident Aparatı
- ☒ Milli Məclis
- ☐ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

184 Bunlardan hansı bütçələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- ☐ Variantlardan hamısı düzdür
- ☐ Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- ☐ Ərazi inkişarının tarazlaşdırılması;
- ☒ Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- ☐ Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;

185 Yerli bütçə nədir?

- ☐ Dövlətin pul vəsaiti fondudur
- ☐ Qanunverici orqandır;
- ☐ Dövlət bütçəsinin tərkib hissəsidir;
- ☒ Ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur.
- ☐ Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur

186 Bütçə təsnifatı nədən ibarətdir:

- ☐ Bütçə xərclərinin funksional təsnifatından
- ☐ Bütçə xərclərinin təşkilati təsnifatından
- ☐ Bütçə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- ☒ Bütçə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional qruplaşdırılmasından;
- ☐ Bütçədənəknər fondların təsnifatından.

187 Bütçə ili hansı müddəti əhatə edir?

- ☐ Variantlar düz deyil
- ☐ Martın 1-dən oktyabrın 31-dən olana qədər;
- ☐ Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;

- ☒ Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- ☐ İyunun 1-dən yanvarın 1-dək olan dövrü

188 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

- ☐ Vergi Məcəlləsi ilə
- ☐ AR-nın Konstitusiyası ilə
- ☐ nazirlər Kabinetinin qərarı ilə
- ☒ “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
- ☐ “Sığorta haqqında” Qanunla

189 Subsidiya nədir?

- ☐ Büdcə ssudasıdır
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- ☐ Kreditdir.
- ☐ Borc faizidir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.

190 Subvensiya nədir?

- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan çaliyyə vəsaitidir.
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə məqsədli verilən maliyyə vəsaitidir.
- ☐ büdcə ssudasıdır
- ☐ Büdcə sekvestiridir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.

191 Dotasiya nədir:

- ☒ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- ☐ Yerli büdcələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri təmsil etmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə verilən maliyyə vəsaitidir.

192 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- ☒ Bölgü və nəzarət
- ☐ Əmanət və nəzarət
- ☐ Tənzimləyici və nəzarət
- ☐ Bölgü; stimullaşdırıcı
- ☐ Fiskal; stabilləşdirici

193 Büdcə tarazlığı nədir?

- ☐ Büdcə gəlirlərinin büdcə xərclərini üstələnməsi;
- ☒ Büdcənin gəlir və xərclərinin bərabərliyi
- ☐ Büdcə xərclərinin büdcə gəlirlərini üstələnməsi;
- ☐ İnflyasiya
- ☐ Pulun dövriyyədə çox olması;

194 Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- ☒ Büdcə sistemi
- ☐ Sığorta sistemi
- ☐ Dövlət nəzarəti
- ☐ Maliyyə sistemi

- ☐ Bütçə prosesi

195 Bütçə nədir?

- ☐ Dövlətin qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
☐ Pul münasibətləridir.
☐ Dövlət xəzinəsidir.
☐ Dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
☒ Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondudur.

196 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
☒ hüquqi şəxslərin torpaq vergisi
☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
☐ fiziki şəxslərin torpaq vergisi
☐ fiziki şəxslərin əmlak vergisi

197 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- ☒ qaytarılmamaq şərti, məqsədli istifadə
☐ xalq təsərrüfatının prioritet istiqamətləri
☐ idarə
☐ idarə, qaytarılmamaq şərti
☐ planın yerinə yetirilməsi

198 Dövlət büdcəsini kim təsdiq edir?

- ☒ Milli məclis
☐ 2, 4, müddələr.
☐ Prezident
☐ Nazirlər kabinet
☐ Maliyyə nazirliyi

199 Müasir dövrdə mövcud olan bütçə tənzimlənməsinin metodlarını göstərin.

- ☐ qiymətlər arasında fərqin örtülməsi; transfertlər; emissiya; ssuda
☐ subsidiya, dövlət borcları, dotasiya;
☐ dotasiya; dövlət krediti
☐ subvensiya; dövlət borcları; emissiya; ssuda
☒ dotasiya; subvensiya; ssuda; transfertlər; subsidiyalar

200 Bütçə prosesi nədir?

- ☐ bütçə layihəsinin hazırlanması, baxılması və nəzarət
☐ bütçənin qəbulu, icrası və nəzarət;
☒ bütçə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
☐ bütçənin baxılması və qəbulu;
☐ bütçənin qəbulu və icrası;

201 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?

- ☐ bütçənin gəlirlər hissəsinin tam icra edilməsi;
☒ gəlirlərin xərclərə bərabərliyi
☐ gəlirlərin xərcləri üstələməsi
☐ xərclərin gəlirləri üstələməsi;
☐ bütçənin xərclər hissəsinin qismən icra edilməsi

202 Dövlət büdcəsi nədir?

- ☐ dövlətin maliyyə proqramı;
- ☒ dövlətin əsas maliyyə planı
- ☐ dövlətin maliyyə aləti;
- ☐ xərclər smetası
- ☐ dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;

203 Azərbaycan Respublikasının büdcə sistemi neçə səviyyədən ibarətdir:

- ☐ hər il dəyişir
- ☒ iki
- ☐ üç
- ☐ bir
- ☐ dörd

204 Büdcə sisteminin təşkili prinsipi hansıdır:

- ☐ ədalətlik
- ☒ mərkəzlilik, universallıq;
- ☐ mərkəzlilik
- ☐ universallıq
- ☐ vahidlik

205 2010-cu ilin dövlət büdcəsi hansı yönümlüdür?

- ☐ Hamısı düzdür
- ☐ İnvestisiya yönümlü
- ☐ Sosial yönümlü
- ☐ Biznes yönümlü
- ☒ Sosial və investisiya yönümlü

206 Büdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir? 1. balanslaşdırma 2. müqayisə 3. qruplaşdırma 4. nəzarət 5. təhlil

- ☐ 4; 5
- ☐ 1; 5
- ☒ 2; 3
- ☐ 1; 3
- ☐ 3; 5

207 İstehlak büdcəsi nədir?

- ☐ Dövlətin xərclərinin ümumi məbləğidir
- ☒ Ev təsərrüfatının orta statistik büdcəsidir
- ☐ İnflyasiyanın səviyyəsidir
- ☐ Orta aylıq əmək haqqıdır
- ☐ müəssisə və təşkilatların cari xərcləridir

208 Büdcənin inkişaf proqnozu nədir?

- ☐ Büdcə prosesinin son mərhələsidir
- ☐ Büdcə sisteminin qurulması prinsipidir
- ☒ Büdcənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
- ☐ Büdcənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır
- ☐ Yalnız büdcə gəlirlərinin artımının qiymətləndirilməsidir.

209 Büdcə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- ☐ Vergilər Nazirliyi
- ☐ AR-nın Milli Məclisi

- ☐ Dövlət Gömrük Komitəsi
- ☐ AR Dövlət Statistika Komitəsi
- ☒ AR Maliyyə Nazirliyi

210 Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- ☐ Variantların hamısı düzdür
- ☐ Nəzarət və müqayisə
- ☒ Müqayisə və qruplaşdırma
- ☐ Balanslaşdırma və qruplaşdırma
- ☐ Qruplaşdırma və nəzarət

211 Bütçəyə nəzarətin formalarını seçib göstərin: 1. İdarəetmə 2. Qanunvericilik 3. İnzibati 4. Qabaqcadan və cari 5. Sonradan

- ☐ 3; 4
- ☒ 2; 3
- ☐ 1; 3
- ☐ 4; 5
- ☐ 3; 5

212 Bütçə təhlilinin məqsədi nədir? 1. bütçənin tərtibi və icrasının nəticələrinin qiymətləndirilməsi 2. hökumətin maliyyə-bütçə siyasətinin əsaslandırılması 3. bütçənin formalaşması zamanı göstəricilərin parametrlərinin əsaslandırılması 4. bütçənin plan göstəricilərinin yerinə yetirilməsinə mane olan amillərin və səbəblərin aşkarlanması 5. bütçənin tərtibi və icrası zamanı ehtiyatların aşkar edilməsi, bütçəyə gəlirlərin tam, vaxtında və stabil yığılmasının təmin edilməsi, bütçə vəsaitlərinin səmərəsiz və məqsədsiz istifadəsinə səbəb olan bütçə vəsaitlərini alanların fəaliyyətində çatışmamaqlıqların aşkar edilməsi 6. bütçə xərclərinin iqtisadi və sosial səmərəliliyinin müəyyən edilməsi 7. bütçənin tərtibi və icrası gedində maliyyə orqanlarının işində çatışmamazlıqların aşkar edilməsi və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması 8. bütçə prosesinin və bütçələrarası münasibətlərinin təkmilləşdirilməsi

- ☐ 1,2,3,8
- ☐ 4,5,6,7
- ☐ 6,7,8
- ☒ Hamısı
- ☐ 1,3,5,6

213 Bütçəyə nəzarətin formaları hansılardır?

- ☐ Sonradan
- ☐ Özünüidarəetmə
- ☐ İdarəetmə və inzibati
- ☒ Qanunvericilik və inzibati
- ☐ Qabaqcadan və cari

214 Bütçə profisiti:

- ☐ Variantlar düz deyil
- ☐ Mədxil və məxaric bərabərdir
- ☐ Mədxil məxaricindən azdır
- ☒ Mədxil məxaricindən çoxdur
- ☐ Hamısı düzdür

215 Aşağıdakı mülahizələrdən hansı daha düzgündür?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Dövlət bütçəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən çox olur

- ☐ Dövlət büdcəsinin illik gəlirlərinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcminə bərabər olur
- ☒ Dövlət büdcəsinin illik hələrinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən 20-30 faizi qədər olur
- ☐ Dövlət büdcəsinin illik gəlirlərinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən bir qədər az olur

216 Büdcə sekvestri nədir?

- ☐ Büdcə ssudasıdır.
- ☐ Sekvestr – yerli büdcənin gəlirləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- ☐ Sekvestr-yerli büdcənin gəlirləri yerinə yetirilmədikdə büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır
- ☒ Sekvestr-yerli büdcənin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- ☐ Sekvestr-yerli büdcənin xərcləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.

217 Bələdiyyə büdcəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- ☐ variantların heç biri düz deyil
- ☐ Könüllü ianələrdən
- ☐ Dövlət büdcəsindən
- ☐ Qrantlardan
- ☒ Yerli vergi və ödənişlərdən
- ☐ Sığorta fondlarından

218 Büdcədən birbaşa yararlanan insanlar hansılardır: 1.Hərbiçilər 2. Uşaqlar 3. İş adamları 4. Diplomatlar

- ☐ 1,3,4
- ☐ 2,3,4
- ☐ 1,2,3
- ☒ 1,2,4
- ☐ 1,2,3,4

219 Dövlət büdcəsinin icrası ilə əsasən hansı hökumət qurumu məşğul olur?

- ☐ Vergilər Nazirliyi
- ☐ Prezidentin İcra Aparatı
- ☐ Milli Bank
- ☒ Maliyyə Nazirliyi
- ☐ Nazirlər Kabineti

220 Sizi əhatə edən mühitdə hansı fəaliyyət növləri dövlət büdcəsindən maliyyələşir?

- ☐ Suyun verilməsi
- ☐ Təbii qazın verilməsi
- ☐ Elektrik enerjisinin verilməsi
- ☒ Ali məktəblərdə müəllimin əmək haqqı
- ☐ Pensiyanın verilməsi

221 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ☐ Türk lirəsi
- ☐ Avro
- ☐ ABŞ dolları
- ☒ Milli valyuta
- ☐ ABŞ dolları və manat

222 Bütçə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. bütçənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Bütçə layihəsinin tərtibi,

- ☐ 5; 4; 1; 2; 3
- ☐ 3; 2; 5; 1; 4
- ☐ 5; 3; 4; 2; 1
- ☒ 5; 4; 2; 1;
- ☐ 5; 4; 2; 3;

223 Bütçə prosesinin əsas mərhələləri hansılardır?

- ☐ Bütçənin müzakirəsi
- ☐ Bütçə layihəsinin icrası
- ☐ Bütçə layihəsinin tərtibi və icrası
- ☒ Bütçə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, bütçənin icrası və icrasına dair hesabatın hazırlanması
- ☐ Bütçəyə nəzarət

224 Aksizlər hansı mənbədən tutulur?

- ☐ işçilərin əmək haqqından
- ☐ qalıq mənfəətdən
- ☐ Ümumi mənfəətdən
- ☒ müəssisənin mədaxilindən
- ☐ əmtənin maya dəyərindən.

225 Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar
- ☐ Vergidən azad olunur;
- ☒ Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
- ☐ Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar

226 Mənfəət vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- ☐ rüb
- ☒ il
- ☐ dekada
- ☐ yarım il
- ☐ ay

227 Fiziki şəxslərin gəlir vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- ☐ yarım il
- ☐ ay
- ☒ il
- ☐ rüb
- ☐ dekada

228 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- ☐ muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
- ☒ mənfəət
- ☐ əmək haqqı
- ☐ muzzdlu işlə əlaqədar əldə edilən gəlir
- ☐ vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər

229 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- ☐ Prezidentin fərmanı ilə
- ☒ Vergi Məcəlləsinə dəyişiklik edilməklə
- ☐ Vergilər Nazirinin əmri ilə
- ☐ Maliyyə Nazirinin əmri ilə
- ☐ Nazirlər Kabinetinin qərarı ilə

230 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?

- ☐ himayəsində azı 3 nəfər olan şəxslər
- ☒ müharibə veteranları
- ☐ təqaüdcülər
- ☐ əmək veteranları
- ☐ büdcə təşkilatının işçiləri.

231 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- ☐ faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- ☒ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
- ☐ maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- ☐ verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
- ☐ faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği

232 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- ☐ dörd il
- ☒ üç il
- ☐ iki il
- ☐ bir il
- ☐ beş il

233 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- ☐ beş dəfə
- ☒ bir dəfə
- ☐ iki dəfə
- ☐ üç dəfə
- ☐ istənilən qədər

234 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☐ 15 gün
- ☒ 30 gün
- ☐ 35 gün
- ☐ 45 gün
- ☐ 20 gün

235 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- ☐ 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
- ☐ 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
- ☐ yerli büdcəyə
- ☐ büdcədən kənar fonda
- ☒ dövlət büdcəsinə

236 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- ☐ .18
- ☐ .22
- ☒ .2
- ☐ .24
- ☐ .27

237 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ☐ ancaq Azərbaycan Respublikasının vətəndaşları
- ☒ Mülkiyyətində əmlakı olan fiziki şəxslər və müəssisələr
- ☐ ancaq əcnəbilər
- ☐ müəssisələr
- ☐ ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

238 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- ☐ hüquqi şəxslər
- ☐ Qeyri-rezident hüquqi şəxslər
- ☐ fərdi sahibkarlar
- ☐ fiziki və hüquqi şəxslər
- ☒ Rezident və qeyri-rezident fiziki şəxslər

239 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- ☐ yerli və muxtar respublika vergilərini
- ☒ dövlət, muxtar respublika və yerli vergiləri
- ☐ ancaq dövlət vergilərini
- ☐ ancaq dövlət və yerli vergiləri
- ☐ dövlət və muxtar respublika vergilərini

240 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- ☐ vergi borclarını ödəmək
- ☒ vergini ödəmək
- ☐ verginin hesablanması
- ☐ vergi bəyannaməsini vergi orqanına təqdim etmək
- ☐ vergi orqanında uçota durmaq

241 Fiskal inhisar vergiləri nədir?

- ☐ korporativ vergisi
- ☒ dolaylı vergi növü.
- ☐ birbaşa vergi növü
- ☐ rüsum
- ☐ gəlir vergisi

242 Dövlət gəlirlərinin mobilizə metodlarını qeyd edin:

- ☐ subsidiyalar
- ☒ borclar
- ☐ transfertlər
- ☐ subvensiyalar
- ☐ dotasiyalar

243 Advolor gömrük rüsumu nədir?

- ☐ mövcud güzəşt recimi.
- ☒ əmtənin gömrük dəyərində görə müəyyən olunmuş faiz
- ☐ vergi növüdür

- ☐ protksionist
- ☐ faktik qiymətlərdən ödəmələr

244 Aşağıdakı vergilərin hansıları dolaylı vergilərdir.

- ☐ əmlak vergisi, gəlir vergisi
- ☐ müəssələrin əmlak vergisi; ƏDV
- ☐ aksizlər; müəssələrin əmlak vergisi
- ☐ gəlir vergisi; mənfəət vergisi; aksizlər
- ☒ ƏDV; aksizlər

245 Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir:

- ☐ emissiya; subsidiya; dotasiya
- ☐ subvensiya; subsidiya; dotasiya.
- ☒ vergilər; qeyri vergi daxilolmaları;
- ☐ dolaylı vergilər; borclar; dotasiya;
- ☐ subvensiya; borclar; dolaylı vergilər; dotasiya

246 Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir?

- ☐ mənfəət vergisi;
- ☒ əlavə dəyər vergisi
- ☐ gəlir vergisi
- ☐ torpaq vergisi
- ☐ əmlak vergisi

247 Büdcə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- ☐ vahid tarif cədvəli ilə
- ☐ əmək kollektivinin qərarı ilə
- ☐ təşkilatın rəhbərliyinin qərarı ilə.
- ☐ yuxarı təşkilatın qərarı ilə.
- ☒ ştat cədvəli üzrə

248 Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?

- ☐ büdcə müəssisələrinin sifarişi.
- ☐ büdcənin gəlirlər və xərclər balansı.
- ☒ büdcənin gəlirlər və xərclər cədvəli
- ☐ büdcənin smeta xərcləri
- ☐ təsdiq edilmiş büdcə layihəsi.

249 2010-cu ilin dövlət büdcəsində əsas hansı sahələrə diqqət yetirilmişdir? 1. Sosial sahələrə 2. İqtisadi sahələrə 3. Mudafiə sahəsinə 4. Biznes sahəsinə 5. İdarəetməyə

- ☐ 3; 4
- ☒ 1; 2
- ☐ 3; 5
- ☐ 1; 5
- ☐ 1; 3

250 Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- ☐ Vəsaitlərin ayrılmasında məhdudiyyət qoyulmaması; vəsaitlərin xərclənməsinin qaytarılmayan olması
- ☐ Vəsaitlərin məqsədli istiqaməti, vəsaitlərin qaytarılma şərti ilə ayrılması;
- ☒ Vəsaitlərin xərclənməsinin qaytarılmayan olması; vəsaitlərin məqsədli istiqaməti
- ☐ Qənaət reciminə əməl edilməsi; vəsaitlərin qaytarılma şərti ilə ayrılması
- ☐ Bu prinsiplərin hər biri doğrudur

251 Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır?

- ☐ subvensiya
- ☐ Dotasiya
- ☐ Büdcə ssudası
- ☐ Subsidiya
- ☒ Büdcə xərcləri;

252 Büdcənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- ☐ 4
- ☐ 6
- ☒ 3
- ☐ 2
- ☐ 5

253 Büdcə layihəsinin hazırlanması mərhələsi büdcə prosesinin neçənci mərhələsidir?

- ☐ 4
- ☒ 1
- ☐ 3
- ☐ 5
- ☐ 2

254 Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- ☒ İnvestisiya xərcləri
- ☐ Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- ☐ Sosial müavinətlər və ödənişlər
- ☐ Əmək haqqı və ona üstəlik
- ☐ Variantların hamısı düzdür

255 Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- ☐ Təhsil xərcləri
- ☐ İdarəetmə xərcləri
- ☐ İnvestisiya xərcləri
- ☐ Hərbi xərclər (müharibə şəraiti deyilsə)
- ☒ Əmək haqqı xərcləri

256 Aşağıdakılardan hansı büdcə xərclərinin təşkilati təsnifatına aiddir?

- ☐ Nəqliyyat və rabitə xərcləri
- ☐ Faizlər üzrə ödənişlər
- ☒ AR Təhsil nazirliyinə ayrılan vəsait
- ☐ Təhsil və səhiyyə xərcləri
- ☐ Əmək haqqının ödənilməsi

257 Büdcə xərclərinin təşkilati təsnifatı nədir?

- ☐ büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- ☒ Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.
- ☐ Variantların heç biri düz deyil
- ☐ Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
- ☐ Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

258 Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- ☐ Mənzil – kommunal təsərrüfatı xərcləri

- ☒ Sənaye və tikinti xərcləri
- ☐ Elm və təhsil xərcləri
- ☐ Səhiyyə xərcləri
- ☐ Qeyri-maddi istehsal sahələri

259 Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- ☐ 1,3,5
- ☒ 1,2,3
- ☐ 4,5,6
- ☐ 1,4,6
- ☐ 2,3,5

260 Bunlardan hansıları büdcənin əsaslı xərclərinə aiddi: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3. Ölkə daxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5. malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

- ☐ 1,4,6
- ☒ 1,2,3
- ☐ 4, 7, 6
- ☐ 3,5,6
- ☐ 2,4,7

261 Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırır?

- ☐ Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
- ☒ Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
- ☐ Variantların hamısı düzdür
- ☐ Büdcə prosesi müddətinin azaldılması
- ☐ Büdcə prosesinin qapalılığın artırılması

262 Büdcə ssudaları nəyə deyilir?

- ☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- ☐ Büdcə sekvəstri
- ☒ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- ☐ Büdcə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

263 Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 1; 4
- ☐ 3; 5
- ☐ 1; 5

264 Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- ☐ Büdcə kəsiri
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir
- ☒ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir

265 Dövlət büdcəsinin əsaslı xərclərinə aşağıdakılardan ibarətdir:

- ☐ Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
- ☒ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər
- ☐ İnvestisiyalar, əsaslı tikinti, təmir, uzunmüddətli kreditlər, subsidiyalar
- ☐ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), uzunmüddətli kreditlər.
- ☐ Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya

266 Sekvestr nəyə görə tətbiq edilir?

- ☐ büdcə maddələrini şərh etmək üçün
- ☒ büdcənin icrası prosesində xərclərin artmaması üçün
- ☐ büdcələrarası tənzimləmə üçün?
- ☐ dövlət xərcləri < dövlət büdcəsinin xərcləri
- ☐ büdcəyə nəzarət etmək üçün

267 Dövlət krediti nəyin tərkib hissəsidir?

- ☐ bank sisteminin
- ☒ maliyyə sisteminin
- ☐ idarəetmə sisteminin
- ☐ kredit sisteminin
- ☐ büdcə sisteminin

268 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- ☐ bazar və qeyri bazar
- ☒ girovlu və girovsuz
- ☐ sabit (məhkəm) və üzən gəlirli
- ☐ sıfır kuponlu
- ☐ uduşlu və faizli

269 İstifadə olunan hesab planında bütçənin icrası ilə əlaqədə istifadə olunan metodlar:

- ☐ Xəzinədarlıq və kalkulyasiya
- ☐ Xəzinədarlıq və riyazi
- ☐ Kalkulyasiya və riyazi
- ☐ Kassa və riyazi
- ☒ Kassa və xəzinədarlıq

270 Büdcə sisteminin ayrı-ayrı həlqələri arasında gəlirin bölgüsü.

- ☐ Mərkəzi Bank tərəfindən
- ☐ Milli Məclis tərəfindən
- ☒ Dövlət Xəzinədarlığı tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☐ Vergi Nazirliyi tərəfindən

271 Kassa metodu ilə bütçənin icrası neçə hissədən ibarətdir.

- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

272 Dövlət xəzinədarlığının obyektı.

- ☐ Kommersiya müəssisələrinin fəaliyyəti
- ☒ Bütçə vəsaitləri
- ☐ Bütçədən kənar fondların vəsaiti
- ☐ Korporativ müəssisələrin vəsaiti
- ☐ Qeyri – kommersiya müəssisələrinin vəsaiti

273 Bütçənin xəzinədarlıq vasitəsilə yerinə yetirilməsi dedikdə:

- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin qorunması
- ☒ Bütçənin yerinə yetirilməsinə cavabdeh olan təşkilatda bütün iştirakçılar tərəfindən vahid xəzinədarlıq hesabında şəxsi hesabın açılması
- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin sərf olunması
- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin sərf olunmasına nəzarət etmək
- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin bölüşdürülməsi

274 Şəxsi hesabların məqsədi.

- ☐ Bütçə gəlirlərinin idarə olunması
- ☒ Ayrı-ayrı hüquqi şəxslərin pul vəsaitlərinin toplanması
- ☐ Depozitlərin saxlanması
- ☐ Valyuta vəsaitlərinin toplanması
- ☐ Bütçə xərclərinin istifadə edilməsi prosesinin idarə olunması

275 Bütçə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- ☐ 3
- ☐ 5
- ☐ 6
- ☒ 4
- ☐ 2

276 Bütçənin kassa icrası harada aparılır?

- ☐ Vergilər Nazirliyində
- ☒ Dövlət xəzinədarlığında
- ☐ Mərkəzi Bankda
- ☐ Beynəlxalq Bankda
- ☐ Bütçə təşkilatlarında

277 AR-da xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- ☐ Audit xidməti
- ☒ Bütçənin tərtib edilməsi
- ☐ Bütçənin icrası
- ☐ Bütçənin icrası ilə bağlı maliyyə əməliyyatları
- ☐ Bütçənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi

278 Dövlət xəzinədarlığının predmeti.

- ☐ Bankların depotiv fəaliyyəti
- ☒ Bütçə vəsaitlərindən səmərəli istifadə etməni təmin etmək

- ☐ Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
- ☐ Bankların passiv əməliyyatları
- ☐ Bankların aktiv əməliyyatları

279 Dövlət xəzinədarlığı hansı qrupun nəzdindədir:

- ☐ Nazirlər Kabinetinin
- ☒ Maliyyə nazirliyinin
- ☐ Sərbəstdir
- ☐ Vergi Nazirliyinin
- ☐ Milli Məclisin

280 Bütçə xərcləri yeni xərclər təsnifatına uyğun olaraq bölünür:

- ☐ Xərclərin istehsal və tədavül təsnifatına görə
- ☒ Xərclərin funksional və iqtisadi təsnifatına görə
- ☐ Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.
- ☐ Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
- ☐ Xərclərin sabit və qeyrisabit təsnifatına görə

281 Xəzinədarlıq nəzarətinin subyektləri. 1. Kommersiya müəssisələrinin vəsaiti, 2. Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti. 3. Dövlət büdcəsinin vəsaiti, 4. büdcədən kənar fondların vəsaiti.. 5. Sığorta şirkətlərinin vəsaiti

- ☐ 4; 5
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5
- ☒ 3; 4

282 Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Temarik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Opirativ nəzarət, 5. Daxili nəzarət,

- ☐ 4; 5
- ☐ 1; 5
- ☒ 3; 4
- ☐ 1; 3
- ☐ 3; 5

283 Dövlət xəzinədarlıq orqanının əsas vəzifəsi.

- ☐ Dövlət büdcəsinin vəsaitlərinin planlaşdırılması və qrant kimi paylanması
- ☒ Dövlət xəzinədarlığının banklarda olan hesabında dövlət büdcəsinin vəsaitlərinin toplanması, bölüşdürülməsi və istifadəsi
- ☐ Bütçə vəsaitinin mənbələrinin proqnozlaşdırılması, xərclərin sekvesterinin həyata keçirilməsi.
- ☐ Dövlət xəzinədarlıq orqanlarının bankda olan hesabına toplanmış vəsaitin dövlət krediti kimi verilməsi.
- ☐ Kommersiya müəssisələrinin vəsaitlərinin toplanmasına, istifadəsi və bölüşdürülməsi

284 Maliyyə nəzarətinin ən optimal sistemi.

- ☐ Maliyyə Nazirliyi
- ☒ Xəzinədarlıq
- ☐ Audit Palatası
- ☐ Hesablama Palatası
- ☐ Vergi Nazirliyi

285 Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

- ☐ Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə

- ☐ Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
- ☐ Bütçədə pul vəsaitlərinin toplanması ilə
- ☒ Dövlət və bələdiyyə maliyyəsinə aid olan maliyyə axınının toplanması və istifadəsilə.
- ☐ Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə

286 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- ☒ Ödəniş sənədlərini yoxlayan həmin bütçənin mühasibat uçotunu aparan, bütçə hesabatları hazırlayan və bütçə vəsaitlərini maliyyə vasitəsilə idarə edilməsini təmin edən müəssisə
- ☐ Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu
- ☐ Ayrı-ayrı xəzinədarlıqların məcmusu
- ☐ Ayrı-ayrı forma və metodların məcmusu.
- ☐ Bütçə vəsaitlərinin istifadəsini təmin edən təşkilat

287 Xəzinədarlıq nəzarətinin subyektləri.

- ☐ Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- ☐ Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
- ☐ Kommersiya müəssisələrinin vəsaiti, bütçədən kənar fondların vəsaitləri
- ☒ Dövlət bütçəsinin vəsaiti, bütçədən kənar fondların vəsaiti
- ☐ Hüquqi və fiziki şəxslərin vəsaiti.

288 Xəzinədarlıq nəzarətinin formaları.

- ☐ Daxili nəzarət, audit
- ☐ Təmarik təftiş, sonradan nəzarət
- ☐ Kompleks təftiş, əvvəlcədən nəzarət
- ☒ Əvvəlcədən nəzarət, opirativ nəzarət
- ☐ Opirativ nəzarət, sonradan nəzarət.

289 Xəzinədarlıq nəzarətinin metodu.

- ☐ Audit
- ☐ Moniorinq
- ☐ Təftiş
- ☒ Yoxlama
- ☐ Nəzarət

290 Xəzinədarlıq nəzarətinin növləri.

- ☐ İcraedici orqan, Hesablama Palatası.
- ☐ Dövlət; Maliyyə Nazirliyi.
- ☐ İcraedici orqanlar, audit.
- ☒ Dövlət, icraedici orqanları
- ☐ Hesablama Palatası, audit

291 İcmal bütçənin strukturu

- ☐ Dövlət bütçəsi və Ehtiyat fondu
- ☐ Dövlət bütçəsi, Naxçıvan Muxtar respublikasının bütçəsi, Dövlət Sosial Müdafiə Fondunun bütçəsi, Dövlət Neft Fondunun bütçəsi
- ☐ Dövlət bütçəsi, naxçıvan Muxtar Respublikasının bütçəsi, Dövlət Neft Fondunun bütçəsi
- ☒ Dövlət bütçəsi, Naxçıvan Muxtar Respublikasının bütçəsi, Dövlət Sosial Müdafiə Fondunun bütçəsi, Dövlət Neft Fondunun bütçəsi, xarici kreditlər
- ☐ Dövlət bütçəsi və Dövlət Neft Fondunun bütçəsi

292 Dövlət bütçəsinin vəsaitləri hansı valyuta növü üzrə formalaşır?

- ☐ Türk lirası
- ☐ AVRO

- ☐ ABŞ dolları
- ☒ Milli valyuta və ABŞ dolları
- ☐ Milli valyuta

293 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil
- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☒ Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- ☐ Milli Bankın valyuta ehtiyatlarına daxil edilir

294 Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- ☐ Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- ☐ Nazirlər Kabinetinin
- ☐ Milli Bankın
- ☒ Məzliyyə Nazirliyi Dövlət Xəzinədarlıq İdarəsinin
- ☐ Nəzarət üçün Daxili İşlər Nazirliyinin

295 Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- ☐ Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- ☐ Büdcənin aşkarlığı prinsipinə
- ☐ Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- ☒ Xəzinənin vahidliyi prinsipinə
- ☐ Büdcənin hüquqiliyi prinsipi

296 Büdcənin icrası nəyi əhatə edir:

- ☐ Variantların heç biri düz deyil
- ☐ Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır
- ☐ Büdcə layihəsinin tərtibidir
- ☒ Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- ☐ Büdcəyə nəzarətdir.

297 Azərbaycanda büdcənin icrası sistemi hansıdır?

- ☐ smeta
- ☐ qarışıq
- ☐ Bank
- ☒ xəzinədarlıq
- ☐ dövlət

298 Xəzinədarlıq hansı orqanın tabeliyindədir?

- ☐ Milli bankın
- ☐ Parlamentin
- ☐ Hökumətin
- ☒ Maliyyə nazirliyinin
- ☐ Prezident aparatının

299 Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinət hansı mənbədən ödənilir?

- ☐ işçinin işlədiyi müəssisə və təşkilatdan
- ☒ Dövlət Sosial Müdafiə Fondundan
- ☐ Pensiya fondundan
- ☐ Sosial sığorta fondu

- ☐ İcbari tibbi sığorta fondundan

300 Dövlət büdcədənkənar fondlarının vəsaitlərindən istifadə tənzimlənilir:

- ☐ Hesablama palatası tərəfindən
☒ icraedici orqan tərəfindən
☐ qanunverici orqan tərəfindən
☐ büdcədənkənar fondların özləri tərəfindən
☐ Mərkəzi bank tərəfindən

301 Təyinatına və məqsədinə görə büdcədənkənar fondlar formalaşa bilər:

- ☐ vergilər əsasında yaradılan fondlar
☐ strateji büdcədənkənar fondlar
☒ sahəvi büdcədənkənar fondlar
☐ sığorta haqları sayəsində yaradılan fondlar
☐ büdcə vəsaitləri əsasında yaradılan fondlar

302 Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən dövlət büdcədənkənar fondu əsasən nəyin əsasında formalaşır?

- ☐ dövlət kreditinin
☒ vergi ayırmalarının
☐ sığorta haqlarının
☐ fiziki şəxslərin ödəmələrinin
☐ büdcə təxsisatlarının

303 Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənkənar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5. Neft fondu;

- ☐ 1; 5
☒ 4; 5
☐ 2; 3
☐ 3; 5
☐ 3; 4

304 Dövlət büdcədənkənar fondların formalaşması mənbələri ola bilər:

- ☒ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiyon gəlir
☐ xüsusi vergilər
☐ sığorta haqqı;
☐ büdcə vəsaitləri
☐ borc vəsaitləri

305 Dövlət büdcədənkənar fondları bu:

- ☐ büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
☐ bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
☐ müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
☐ istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır
☒ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;

306 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- ☐ Cavabların heç biri düzgün deyil
☐ Müəssisənin amortizasiya fonduna nisbətən
☒ Müəssisənin əmək haqqı fonduna nisbətən
☐ Müəssisənin ümumi gəlirlərinə nisbətən;

- ☐ Müəssisənin xalis gəlirinə nisbətən

307 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- ☐ Akrhesabı ödənişlər
☒ Əlavə dəyər vergisi
☐ Göstərilənlərin hamısı fondun gəlirlərinə aiddir
☐ Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir
☐ AR payına düşən xam neftin satıcıdan əldə edilən gəlir (xərclər çıxılmaqla);

308 Büdcədənəknar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- ☐ əhatə dairəsinə görə
☒ dəyər əlamətinə görə
☐ statusa görə
☐ məqsədinə görə
☐ fəaliyyət dövrünə görə

309 Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq büdcədənəknar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

- ☐ 1, 5
☒ 1, 4
☐ 1, 2
☐ 1, 3
☐ 2, 4

310 Azərbaycanda hansı büdcədənəknar fondlar mövcuddur?

- ☐ Sosial sığorta fondu
☒ Neft fondu
☐ Prezidentin ehtiyat fondu
☐ Yol fondu
☐ Heydər Əliyev fondu

311 Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?

- ☐ Dotasiya
☒ Transfert
☐ Ssuda
☐ Maliyyə yardımı
☐ Subvensiya

312 Aşağıdakılardan hansı biri büdcədənəknar dövlət fondu sayılır?

- ☐ Dövlət Büdcəsinin Ehtiyat Fondu
☐ Prezidentin Ehtiyat Fondu
☐ Hamısı
☒ Dövlət Neft Fondu
☐ Əmək haqqı fondu

313 Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formadadır?

- ☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
☒ Hər ikisi baş verir
☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
☐ Dövlət büdcəsi profsitinin bir hissəsi Fonda köçürülür
☐ Heç biri baş vermir

314 Pensiya fondu (vəsaitləri) hansı mənbələrdən formalaşır:

- ☐ Rüşumlar
- ☐ Qrantlar və Transfərtlər
- ☒ Sosial vergilər və transfərtlər
- ☐ Transfərtlər
- ☐ Sığorta haqları və qrantlar

315 Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

- ☐ Ehtiyat Fondu
- ☒ Dövlət Sosial Müdafiə Fondu
- ☐ Dövlət büdcəsi
- ☐ Neft Fondu
- ☐ Bələdiyyə büdcəsi

316 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

- ☐ yığım fondundan
- ☒ əmək haqqı fondundan
- ☐ məhsulun satışı ilə bağlı mədaxildən
- ☐ mənfəətdən
- ☐ ehtiyat fondundan

317 Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- ☐ sıfır kuponlu istiqrazlar
- ☐ mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar
- ☐ qısamüddətli istiqrazlar
- ☒ qeyri bazar istiqrazları
- ☐ girovsuz istiqrazlar

318 Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- ☐ Mərkəzi Bankın kreditləri
- ☐ təminatın verilməsi
- ☐ dövlət maliyyələşdirməsi
- ☒ dövlət istiqrazları
- ☐ dövlət korporativ qiymətli kağızları

319 Dövlət kreditinin əsas fərqləndirici amilinə nə aiddir?

- ☐ məhsuldar istifadə
- ☐ büdcə kəsirinin örtülməsi zəruriliyi
- ☐ dövlətin iştirakı mütləqdir
- ☒ qeyriməhsuldar istifadə
- ☐ büdcədən kənar fondların kəsirinin örtülməsi zəruriliyi

320 Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- ☐ müəssisələrin vəsaitləri
- ☐ digər borclar
- ☐ büdcədən kənar fondların vəsaitləri
- ☒ vergilər
- ☐ vətəndaşların vəsaitləri

321 Dövlət krediti bu funksiyanı yerinə yetirmir:

- ☐ fiskal
- ☐ nəzarət
- ☐ tənzimləyici
- ☒ stimullaşdırıcı
- ☐ yenidən bölgü

322 Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz və rəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 1; 2
- ☐ 1; 5

323 Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

- ☐ Dövlət krediti müddətsiz olur
- ☐ Dövlət krediti yalnız uzunmüddətli olur
- ☐ Dövlət krediti yalnız qısamüddətli olur
- ☒ Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir
- ☐ Dövlət kreditinin təminatı olmur

324 Deflyasion dövlət maliyyə siyasəti nəzərdə tutur:

- ☐ İnflyasiyanın aradan qaldırılması yolları
- ☐ Uçot və digər faiz dərəcələrinin artırılması
- ☐ Dövlət xərclərinin artırılması
- ☒ Dövlət borcluluğunun artırılması
- ☐ İqtisadiyyatda vergi yükünün artırılması

325 Bu üstünlük dövlət istiqrazlarına aid deyil:

- ☐ Sahibi faiz gəlir ilə məhdudlaşmaqla və SC-də səs vermək hüququndan məhrumdur
- ☐ Kreditin alınmasında ondan girov kimi istifadə olunması
- ☐ Aşağı faiz dərəcəsi ilə kreditin alınması
- ☒ Gəlirdən vergi tutulmur
- ☐ Dövlət stukturunun maliyyələşməsinə yönəldilmişdir

326 Dövlət krediti təmin edilir:

- ☐ Dövlətdaxili və xarici borcları
- ☐ Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına
- ☐ Müəssə və əhalini vergiləri hesabına
- ☒ Müəssə və əhali də müvəqqəti azad vəsaitlərin yaranmasını hesabına
- ☐ Kommersiya Banklarının mənfəətliliyi hesabına

327 Xarici dövlət borcu nədir?

- ☐ AR fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc
- ☐ Cavabların heç biri düzgün deyil
- ☐ Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair AR öhdəliyi
- ☐ AR adından AR rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc
- ☒ AR adından AR qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;

328 Xarici borc üzrə xidmət əmsalı nədir?

- ☐ Xarici borca görə ödənilmiş faiz ödənişlərinin və əsas məbləğin cəmidir

- ☐ Xarici borca görə bütün ödənişlərin xarici borc üzrə daxilolmaların həcminə nisbətidir;
- ☐ Dövlət kreditinin səmərəlilik göstəricisidir
- ☒ Xarici borca görə bütün ödənişlərin mal və xidmətlərin satışından valyuta daxilolmalarının həcminə nisbətidir
- ☐ Xarici borca görə ödənilmiş faiz məbləğinin borca olan nisbətidir

329 Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir

- ☐ Dövlət büdcəsindən ayrılan vəsait çatmadıqda
- ☐ Zəmanət müddəti başa çatdıqda
- ☐ Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə
- ☒ AR Nazirlər Kabineti zəruri hesab etdikdə
- ☐ Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə

330 Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır.

- ☐ Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
- ☐ Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq
- ☐ Dövlət büdcəsindən ayrılan vəsait
- ☒ AR Mərkəzi Bankından alınmış ssuda
- ☐ Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir

331 AR-nın dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri hansı hallarda dövlət borcu hesab edilir?

- ☐ Heç bir halda
- ☐ Borc alındığı halda
- ☐ Borc müqaviləsi bağladığı vaxtdan
- ☒ Dövlət zəmanəti verildiyi halda
- ☐) Hər bir halda

332 Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

- ☐ Dövlət büdcəsindən verilən dotasiya
- ☒ Dövlət büdcəsindən verilən ssuda
- ☐ Dövlət büdcəsindən verilən subsidiya
- ☐ Dövlət büdcəsindən verilən subvensiya
- ☐ Dövlət büdcəsindən verilən büdcə krediti

333 Aşağıdakılardan hansı dövlət borc aktivini yaradır?

- ☐ Zəmanət verilmiş borclar
- ☐ Əhalinin əmanətlərinin dövlət tərəfindən istifadəsi
- ☐ Dövlət istiqrazlarının yerləşdirilməsi
- ☒ Xəzinə ssudaları
- ☐ Ümumdövlət ssuda fondundan borc alınması

334 Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

- ☐ Öklə vətəndaşları
- ☐ Dövlət müəssisələri
- ☐ Büdcə sisteminin digər həlqələri
- ☒ Beynəlxalq Maliyyə təşkilatları
- ☐ Özəl müəssisələri

335 Büdcə kreditləşməsi termini dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

- ☐ Şərti dövlət kreditinə aiddir
- ☐ Xarici dövlət kreditinə aiddir
- ☐ Daxili dövlət kreditinə aiddir
- ☒ Kreditin münasibətlərinə aid deyil

- ☐ Həm daxili, həm də xarici dövlət kreditinə aiddir

336 Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:

- ☐ Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında
☐ Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında
☐ Dövlət büdcəsi ilə yerli büdcələr arasında
☒ Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
☐ Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

337 Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

- ☐ Bütün cavablar doğrudur
☐ Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir
☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;
☒ Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir
☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərdə iştirak edir

338 Dövlət krediti münasibətlərində kreditör kimdir?

- ☐ Deyilənlərin hər biri düzgündür.
☐ Kredit münasibətlərinin istənilən iştirakçısı;
☐ Kredit götürən subyekt
☒ Borc təklif edən subyekt
☐ Borc götürmək istiyən subyektə zəmanət verən

339 Bunlardan hansı həm də maliyyə kateqoriyasıdır?

- ☐ Vətəndaş krediti
☐ Kommersiya krediti
☐ İpoteka krediti
☒ Dövlət krediti
☐ Bank krediti

340 Şərti dövlət krediti nədir?

- ☒ Şərti dövlət krediti dövlətin zəmanətçi sifatında çıxış etdiyi haldır
☐ Şərti dövlət krediti büdcə kreditinin formasıdır
☐ Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır
☐ Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
☐ Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır

341 Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- ☐ Bütün cavablar düzgündür
☐ Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur
☐ Dövlət krediti ilə bank arasında fərq yoxdur
☒ Dövlət krediti qeyri-məhsuldar, bank krediti məhsuldar xarakterli olur;
☐ Bank krediti təminatlı, dövlət krediti təminatsız olur

342 Dövlət kreditinin səciyyəvi cəhəti hansıdır?

- ☐ Dövlət yalnız xarici dövlətlərdən borc ala bilər
☐ Dövlət krediti müddətsiz və təminatsız olur
☐ Dövlət krediti kredit kateqoriyası deyildir
☒ Dövlət kreditinin subyektlərindən biri kimi
☐ Dövlət kreditində dövlət yalnız borcalan kimi çıxış edir

343 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
- ☐ Faiz dərəcələri artar
- ☐ İnflyasiya azalar
- ☒ Dövlət borcu artar
- ☐ İxracat azalar

344 Aşağıdakılardan hansılar büdcə kəsirinin örtülməsinə xidmət edir?

- ☐ Variantlar düz deyil
- ☐ Neft fondunun transferti
- ☐ Kreditlər
- ☒ Dövlət qiymətli kağızları
- ☐ Qrantlar

345 Büdcə ssudası nədir?

- ☐ Kreditdir
- ☐ Borc faizidir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri təmzirləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☒ Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
- ☐ İnvestisiya vəsaitidir

346 İstiqraz vərəqi nədir?

- ☐ qısa müddətli bank krediti
- ☐ tədiyyə vasitəsi
- ☐ pay qiymətli kağızı
- ☒ borc qiymətli kağızı
- ☐ uzun müddətli bank krediti

347 İstiqraz vərəqinin konversiyası nədir?

- ☐ Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə
- ☐ bir qiymətli kağızın digərinə dəyişdirilməsi
- ☐ ödənilmə vaxtının dəyişdirilməsi
- ☒ istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
- ☐ dövlət istiqraz vərəqələrinin birləşdirilməsi

348 Dövlət kreditinə aşağıdakılar daxildir.

- ☐ yerli büdcələrə verilən vəsaitlər
- ☐ Büdcə ssudalarının verilməsi
- ☐ Milli Bankın banklararası verdiyi kreditlər
- ☒ dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- ☐ Dövlət müəssisələrinin borc qiymətli kağızları;

349 Dövlət borcu hansı mənbələr hesabına ödənilir?

- ☐ dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- ☐ müəssisələrin gəlirləri hesabına
- ☐ məqsədli büdcədən kənar pul fondlarının hesabına
- ☒ dövlət büdcəsinin vəsaitləri hesabına
- ☐ dövlət müəssisələrinin vəsaitləri hesabına

350 Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- ☐ fiskal; nəzarət

- ☐ bölgü; nəzarəti
- ☐ bölgü; tənzimləmə; nəzarəti;
- ☒ fiskal; tənzimləmə;
- ☐ tənzimləmə; nəzarəti

351 Borc qiymətli kağızlar hansılardır?

- ☐ imtiyazlı səhmlər, istiqraz vərəqəsi
- ☐ veksel; səhmlər; istiqraz vərəqəsi
- ☐ adlı səhmlər; veksel;) xəzinədarlıq öhdəlikləri
- ☒ istiqraz vərəqəsi; veksel;) xəzinədarlıq öhdəlikləri
- ☐ adlı səhmlər, veksel

352 Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) sosial pensiya;

- ☐ 3; 5
- ☐ 2; 4
- ☐ 3; 4
- ☒ 1; 2
- ☐ 4; 5

353 Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır.

- ☐ Qismən
- ☐ Tam həcmdə
- ☐ Xüsusi saxlama məbləği həddində
- ☒ Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə
- ☐ Məsuliyyət limiti həddində

354 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

- ☐ Hərbiçilərin sığortası
- ☐ Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)
- ☐ Ömürlük sığorta (ölüm halından)
- ☒ Həyatın qarışıq sığortası
- ☐ Səmişinlərin sığortası

355 Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir.

- ☐ Yunanıstanda
- ☐ ABŞ-da
- ☐ Böyük Britaniyada
- ☒ Yaponiyada
- ☐ Almaniyada

356 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

- ☐ Protokol
- ☐ Sertifikat
- ☐ Bordero
- ☒ Polis
- ☐ Akt

357 Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir?

- ☐ Təkrarsığortada ödənişin qaytarılması
- ☐ Təkrar sığorta zamanı ödəniş qaydası

- ☐ Zərərin ödənilməsi
- ☒ İkiqat sığortalama zamanı zərərin sığortaçıları tərəfindən ödənilməsi üsulu
- ☐ Təkrarsığortada zərərin ödənilməsi

358 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

- ☐ Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- ☐ Sığorta ödənişi, sığorta ehtiyatların
- ☐ Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi
- ☒ Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma
- ☐ Əmək haqqı, mükafat

359 Sığortaçının xüsusi kapitalına aiddir:

- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar
- ☐ Nizamnamə kapitalı, xüsusi kapital
- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu
- ☐ Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapita
- ☒ Nazamnamə kapitalı, əlavə kapital, ehtiyat kapimtalı

360 Kommersiya riski hansıdır?

- ☐ Siyasi risk
- ☐ İnflyasiya
- ☐ Tətil
- ☒ İflas
- ☐ Valyuta məhdudiyyətləri

361 Kredit sığortasının obyektini göstərin

- ☐ İstiqrazlar
- ☐ Mallar və xidmətlər
- ☐ Pul vəsaitləri
- ☒ Kommersiya və ya ticarət krediti
- ☐ Qiymətli kağızlar və istehsal ehtiyatları

362 Sığorta agentliyi fəaliyyət göstərir:

- ☐ üçüncü şəxsin adından
- ☐ Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından
- ☐ Sığortalının adından
- ☒ Sığortaçının adından
- ☐ Öz şəxsi təşəbbüsü ilə

363 Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır?

- ☐ Kvota, Eksdent-zərər
- ☐ Kvota, limit
- ☐ Kvota, eksdent
- ☒ Eksdent-zərər, eksdent-zərərlik
- ☐ Limit, eksdent

364 Sığorta təsnifatı nədir?

- ☐ Sığortanın sahələri və növləri
- ☐ Sığortanın sahələrə, yarımsahələrə, tiplərə və tariflərə görə bölgüsü
- ☐ Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü
- ☒ Sığortanın sahələrə, yarımsahələrə, növlərə və formalarına görə bölgüsü
- ☐ Sığortanın aparılma formalarına görə bölgüsü

365 Lisenziya nəyə əsas verən sənətdir

- ☐ Sığorta növünə
- ☐ Sığortanın vergi ödəməsinə
- ☐ Sığorta agentini işə götürməyə
- ☒ Sığorta fəaliyyətinə
- ☐ Sığorta ödənişi almağa

366 İkiqat sığortalama nədir?

- ☐ Obyektin məbləğinin yarısının sığortalanması
- ☐ Obyektin 2 sığorta şirkətində sığortalanması
- ☐ Obyektin 2 dəfə sığortalanması
- ☒ Obyektin məbləğinin sığorta qiymətindən çox olması
- ☐ Obyektin 2 və daha çox şirkətində sığortalanması

367 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı 2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

- ☐ 2; 4; 5
- ☐ 3; 4; 5
- ☐ 1; 4; 5
- ☒ 1; 2; 3
- ☐ 1; 3; 5

368 Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- ☐ Fransıza
- ☐ Sığorta tədiyyəsi (haqqı)
- ☐ Sığorta tarifi
- ☒ Sığorta ödənişi
- ☐ Sığorta məsuliyyəti

369 Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sığortası; 2. könüllü sığorta; 3. şəxsi sığorta; 4. icbari sığorta; 5. tibbi sığorta;

- ☐ 3, 4
- ☐ 2, 4
- ☐ 1, 2
- ☒ 1, 3
- ☐ 1, 5

370 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir? 1. yığım; 2. kənd; 3. əmtəə; 4. risk; 5. qabaqlayıcı tədbirlər; 6. sosial;

- ☐ 2, 3, 4
- ☒ 1, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 2, 6
- ☐ 2, 5, 6

371 Sığorta fondunun formalaşma mənbələri hansıdır:

- ☐ subvensiyalar
- ☐ xeyriyyə məqsədi ilə edilmiş ödənişlər
- ☐ vergilər
- ☒ könüllü ödənişlər
- ☐ transfertlər

372 Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır:

- ☒ ziyanın ödənilməsi üçün
- ☐ hüquqi şəxsləri kreditləşdirmək üçün
- ☐ maliyyə dayanıqlığını təmin etmək üçün
- ☐ vergilərin ödənilməsi üçün
- ☐ investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün

373 Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- ☐ sığorta yarımnovləri
- ☐ sığorta yarım sahə
- ☐ sığorta sahəsi
- ☒ sığorta növü
- ☐ sığorta formaları

374 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır

- ☐ sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı
- ☐ təkrarsığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişi
- ☐ sığorta ehtiyatları, sığorta ödənişləri, sığorta tədiyyələri
- ☒ nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
- ☐ topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları

375 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- ☐ Rentabellik, ekvivalentlik, subraqasiya
- ☐ Sığorta marağı, subraqasiya, rentabellik
- ☐ Kontribusiya, ekvivalentlik, sığorta marağı
- ☒ Subraqasiya, kontribusiya, sığorta marağı
- ☐ Ekvivalentlik, kontribusiya, subraqasiya

376 Riskin növlərinə görə sığorta müqaviləsi hansı müddətə bağlanır.

- ☐ 5 ilə 4 ildən 5 ilə qədər
- ☐ 2 ilə 2 ildən 3 ilə qədər
- ☐ 3 ilə 1 ildən 2 ilə qədər
- ☒ 1 ilə 1 ildən çox olmayaraq
- ☐ 6 ay 9 aydan 4 ilə qədər

377 Sığorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidirlər?

- ☐ borc
- ☐ kredit
- ☐ sığorta və qeyri sığorta
- ☒ əmlak
- ☐ vergi

378 Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

- ☐ ikisi də eynidir
- ☐ sığorta ödənişlərinin ölçüsü ilə
- ☐ ödəmələrin dövriliyi ilə
- ☒ sığorta obyektı ilə
- ☐ sığorta mükafatlarının ölçüsü ilə

379 Hansı funksiya sığortanın funksiyası deyildir?

- ☐ yenidən bölgü

- ☐ nəzarət
- ☐ qarşısı alınma
- ☒ fiskal
- ☐ yığım

380 Franşiza nədir?

- ☐ sığorta növü
- ☐ sığorta ziyanının ödənilməsi
- ☐ bağlanan sığorta müqaviləsinin miqdarı
- ☒ sığorta şirkətinin ödəmədiyi ziyanın miqdarı
- ☐ sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya

381 Şəxsi sığortanın hansı növü icbari sayılır?

- ☐ ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta
- ☐ bədbəxt hadisələrdən sığorta
- ☐ uşaqların sığortası
- ☒ hərbiçilərin sığortası
- ☐ həyat sığortası

382 Sığortanın formalarını göstərin.

- ☐ könüllü və qeyri kommersiya
- ☐ kollektiv və fərdi
- ☐ kommersiya və qeyri kommersiya
- ☒ könüllü və icbari
- ☐ kommersiya və icbari

383 Sığortaçı kimdir?

- ☐ sığorta agentı
- ☐ sığorta ödənişi edən şəxs
- ☐ fiziki şəxs
- ☒ sığorta şirkəti
- ☐ sığorta premiyası alan şəxs

384 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- ☐ 2, 4
- ☐ 1, 4
- ☐ 1, 2
- ☒ 1, 5
- ☐ 3, 4

385 İstehsal maya dəyərində daxil olan dəyişən xərcləri göstər

- ☐ ümumzavod xərcləri
- ☒ material, yanacaq, enerji xərcləri
- ☐ reklam xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ anbar xərcləri

386 Adətən milli valyutanın kursu artır:

- ☐ tədiyyə balansı qeyri tarazlı olanda
- ☒ tədiyyə balansı aktiv olanda;
- ☐ tədiyyə balansı passiv olanda;

- ☐ tədiyyə balansında kəsir olanda
- ☐ tədiyyə balansı tarazlı olanda

387 Maliyyə bazarının tərkibinə daxil deyildir:

- ☐ Pul bazarı
- ☒ İnnovasiya bazarı
- ☐ Sığorta bazarı
- ☐ Valyuta bazarı
- ☐ Qiymətli kağızlar bazarı;

388 Dünyanın ən qədim fond bircası hansıdır?

- ☐ Madrid
- ☒ London
- ☐ Nyu York
- ☐ Tokio
- ☐ Paris

389 İlkin qiymətli kağızlar bazarı:

- ☐ Qiymətli kağızlar üzrə dövlət komitəsinin birinci idarəsi
- ☒ Qiymətli kağızların ilkin olaraq investorlar arasında yerləşdirilməsi
- ☐ Müəyyən olunmuş sayda nominalla məhdudlaşdırılan qiymətli kağızların emissiyası
- ☐ Qiymətli kağızların satılması üçün (əldə edilməsi) potensial alıcının axtarışı
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası

390 Listing xidməti nədir:

- ☐ Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
- ☒ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- ☐ Qiymətli kağızların ilkin bazarda emissiyası
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası
- ☐ Maliyyə risklərinin sığortalanması

391 Opcion dedikdə nə başa düşülür?

- ☐ gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar müqavilə
- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ☐ guzəştli kredit növü
- ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi
- ☒ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;

392 İkinci qiymətli kağızlar bazarı bu:

- ☐ əlavə qiymətli kağızların emissiyasıdır
- ☐ qiymətli kağızların mübadilə sferasıdır
- ☒ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazardır
- ☐ məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ☐ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir

393 Maliyyə bazarının strukturuna aid deyil:

- ☐ fond bazarı
- ☒ əmtəə və xidmətlər bazarı
- ☐ sığorta bazarı
- ☐ kredit bazarı
- ☐ borc kapitalı bazarı

394 Aşağıdakılardan hansı büdcənin əsas funksiyalarına aid deyil?

- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☐ Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- ☒ Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması

395 Səhmdar cəmiyyətin səhminin nominalı hansı səhm üzrə müəyyən edilir?

- ☐ sadə və güzəştli
- ☒ sadə
- ☐ təqdim edənə
- ☐ adlı
- ☐ güzəştli

396 İmtiyazlı səhm səsvermə hüququna malikdir mi?

- ☐ cəmiyyətin mülkiyyəti qiymətləndirildikdə
- ☐ o halda malikdir ki, qanunda nəzərdə tutulub
- ☐ malikdir
- ☒ malik deyil
- ☐ səhmdar cəmiyyət ləğv olunanda

397 Səhmdar cəmiyyətin tədavüldə olan səhmlərinin məzənnə üzrə maya dəyəri nəyi göstərir?

- ☐ maliyyə vəziyyətini
- ☐ səhmdar cəmiyyətin nizamnamə kapitalını
- ☐ səhmdar cəmiyyətin xüsusi kapitalını
- ☒ səhmdar cəmiyyətin bazar dəyəri
- ☐ bazar qiymətlərini

398 İllik dövriyyəsinə görə dünyanın ən nəhəng fond bircası hansıdır?

- ☐ İstanbul
- ☐ Tokio
- ☐ London
- ☒ Nyu York
- ☐ Bəhreyn

399 İnkişaf etmiş ölkələrin fond bircələrində qiymətli kağızların hansı növü üstünlük təşkil edir?

- ☐ veksellər
- ☐ səhmlər
- ☐ dövlət istiqrazları
- ☒ korporativ istiqrazlar
- ☐ sertifikatlar

400 Klassik qiymətli kağızların növü dedikdə nə başa düşürsünüz?

- ☐ kredit kartları, plastik kartlar, çeklər
- ☐ istiqrazlar, veksellər, sertifikatlar
- ☐ səhmlər, istiqrazlar, veksellər
- ☒ səhmlər, dövlət istiqrazları, korporativ istiqrazlar
- ☐ çeklər, borc öhdəlikləri, ödəniş kartları

401 Sadə səhm istiqrazdan nə ilə fərqlənir?

- ☐ təyinatına görə fərqlənir

- ☐ daxil olan gəlirin sabitliyinə görə
- ☐ daxil olan gəlirin həcminə görə
- ☒ tədavül dövrüyyəsi müddətinə görə
- ☐ mülkiyyət münasibətinə görə

402 Səhmin hansı növü sabit gəlir gətirir?

- ☐ adsız
- ☐ istənilən növü
- ☐ sadə
- ☒ imtiyazlı
- ☐ adlı

403 Hansı qiymətli kağız tarixən qədimdir?

- ☐ bələdiyyə
- ☐ xüsusi
- ☐ korporativ
- ☒ dövlət
- ☐ törəmə

404 QKDK-da Listinq fəaliyyətinin xüsusiyyətləri

- ☐ A və B variantları üzrə cavablar doğrudur
- ☐ Şirkətin kapitalının səviyyəsi minimum 5 mln.AZN olan və son 3 ilin hər bir ili üzrə xalis mənfəəti BMHS uyğun tərtib olunan müəssəsin istiqraz və səhmləri fond bircəsinin bu siyahısına daxil edilir.
- ☐ Yalnız ən azı 3 illik fəaliyyəti tarixində iflasla üzləşməyən müəssələrin qiymətli kağızları bu siyahıya salınır
- ☒ QKDT- də reyestr xidmətindən keçən istiqrazlar və səhmlər kotirofkası həyata keçirilir.
- ☐ A,B və C variantları üzrə cavabların hər üçü doğrudur

405 Azəbyacanda maliyyə bazarının xarakterik xüsusiyyətləri :

- ☐ Yalnız uzun müddətli qiymətli kağızlara əsaslanması
- ☐ Bank və sığorta təşkilatlarının mənfəət sərbəst pul vəsaiti ilkin bazarda iştirak edir
- ☐ Yalnız bank təşkilatlarının kapitalından istifadə edilməsi
- ☒ Məhdud vəsaitlərə malik olan kommersiya strukturlarının ilkin bazarda əsas rol oynaması
- ☐ Qiymətli kağızlar təkrar bazarda dövrüyyə buraxılır

406 Maliyyə bazarının effektiv idarə edilməsi buna əsaslanır:

- ☐ maliyyə bazarının gəlirli fəaliyyəti
- ☐ borc götürənlərə çevik maliyyə alətlərinin təqdim edilməsi
- ☐ resursların satışı ilə alışı eyni vaxta təsadüf etməsi və bir neçə iqtisadi subyektlər üzrə cəmləşdirilməsi
- ☒ resurs satışa təqdim edildiyi andan minimum zamanda dövrüyyə buxılması və qiymətdə minimal aralıq vasitəçinin iştirakı
- ☐ qiymətli kağızlara ən yüksək qiymətin müəyyən edilməsi

407 İlkin qiymətli kağızlar bazarı:

- ☐ Qiymətli kağızlar üzrə dövlət komitəsinin birinci idarəsi
- ☐ Qiymətli kağızların satılması üçün (əldə edilməsi) potensial alıcının axtarışı
- ☐ Müəyyən olunmuş sayda nominalla məhdudlaşdırılan qiymətli kağızların emisiyası
- ☒ Qiymətli kağızların ilkin olaraq investorlar arasında yerləşdirilməsi
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası

408 Aşağıdakı qiymətli kağızları daha etibarlı və stabil yüksək gəlir vermək qabiliyyətinə görə ardıcılıqla düzün: 1.Uzunmüddətli dövlət istiqrazları; 2.Qısamüddətli dövlət istiqrazları; 3.İmtiyazlı səhmlər; 4.Adi səhmlər; 5.Korporativ istiqrazlar

- ☐ 1,3,4,2,5

- ☐ 1,2,3,5,4
- ☐ 3,5,1,4,2
- ☐ 1,3,4,5,2
- ☒ 3,5,1,2,4

409 REPO əməliyyatlarının mahiyyəti nədən ibarətdir ?

- ☐ Xarici valyutanın sonradan satılması
- ☐ Qiymətli kağızların alınması
- ☐ Qiymətli kağızların satılması
- ☒ Qiymətli kağızların sonradan alınması şərti ilə satılması
- ☐ Xarici valyutanın sonradan alınması şərti ilə satılması

410 Öz sahibinə müəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız növü:

- ☐ Qısa müddətli istiqrazlar
- ☐ İstiqraz
- ☐ Veksel
- ☒ Səhm
- ☐ Dövlət xəzinədarlıq banknotları (öhdəlikləri)

411 Svop bazarı dedikdə nə başa düşülür?

- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş
- ☐ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi;
- ☒ qiymətli kağızlar üzrə sövdələşmə əldə etmiş iştirakçılar arasında sazişlərin birbaşa mübadilə edildiyi bazar
- ☐ bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;

412 Forward bazarı dedikdə nə başa düşülür?

- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- ☐ bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;
- ☐ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- ☒ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

413 Spot bazarı dedikdə nə başa düşülür?

- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- ☐ bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir
- ☐ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☒ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

414 Fyuçers dedikdə nə başa düşülür?

- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr ərzində alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli müqavilə
- ☐ guzəştli kredit növü
- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ☒ gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə;
- ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

415 İlkin qiymətli kağızlar bazarı bu:

- ☐ qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışdır
- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazardır
- ☐ məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ☒ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- ☐ qiymətli kağızların mübadilə sferasıdır

416 Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- ☐ kredit birlikləri
- ☐ lizinq şirkəti
- ☐ kommersiya bankları
- ☒ ticarət müəssisəsi
- ☐ investisiya bankları

417 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1. preventiv tədbirlərə ayırma; 2. sığorta ehtiyatların 3. sığorta ödənişi, 4. vergi, 5. icarə haqqı

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 1; 3
- ☐ 1; 5

418 Sığortaçının xüsusi kapitalına aiddir: 1. nazamnamə kapitalı; 2. kredit borclar; 3. debitor borclar; 4. sığorta ehtiyatları istehlak fondu; 5. ehtiyat kapitalı;

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☒ 1; 5
- ☐ 3; 5

419 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir?

- ☐ Sesiya
- ☐ Ekssedent-zərər
- ☐ İlkin zərər
- ☒ Ekssedent
- ☐ Ekssedent zərərlik

420 Netto-stavka hansı məqsədlərə istifadə olunur?

- ☐ mükafata
- ☐ Xəbəredici tədbirlərə
- ☐ Sığorta tarifi
- ☒ Sığorta ehtiyatlarına
- ☐ Əmək haqqının ödənilməsinə

421 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- ☒ Subaqrasiya
- ☐ Rentabellik
- ☐ Ekvivalentlik
- ☐ Ədalətlik
- ☐ Aşkarlıq

422 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir?

- ☐ sosial
- ☐ tənzimləyici
- ☐ stimullaşdırıcı
- ☒ investisiya
- ☐ xəbərdaredici

423 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır. 1. nizamnamə kapitalı; 2. sığorta ehtiyatları; 3. sığorta ödənişi; 4. topladığı sığorta tədiyyələri; 5. sığorta tarifləri;

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 2; 3
- ☒ 1; 2
- ☐ 3; 5

424 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir.. 1. kvota, 2. eksedent 3. eksedent-zərər. 4. eksedent, zərərliklik, 5. sesiya - kvota

- ☐ 4; 5
- ☐ 1; 2
- ☐ 3; 4
- ☒ 2; 3
- ☐ 1; 5

425 Sığortaya aid olmayan funksiyaları göstərin: 1. xəbərdaredici; 2. fiskal; 3. tənzimləyici; 4. yığım; 5. yenidən bölgü

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 2; 3
- ☐ 1; 5

426 Şəxsi sığortanın icbari novlərini təyin edin: 1. uşaqların sığortası; 2. bədbəxt hadisələrdən sığorta; 3. səniçinlərin sığortası; 4. vəkillərin sığortası; 5. ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;

- ☐ 2; 5
- ☐ 2; 4
- ☐ 1; 3
- ☒ 3; 4
- ☐ 1; 5

427 Sığortanın formalarını seçib göstərin. 1. icbari; 2. kollektiv; 3. könüllü; 4. kommersiya; 5. qeyri kommersiya;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 1; 3
- ☐ 1; 5

428 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortacının sığortaçıya verməli olduğu pul məbləği:

- ☐ Sığorta tələbi
- ☐ Sığorta obyekt
- ☐ Sığorta ödənişi
- ☒ Sığorta haqqı
- ☐ Sığorta məbləği

429 Əmlak sığortasında düzgün şərti göstərin.

- ☐ Sığorta məbləği = sığorta ödənişi
- ☐ Sığorta məbləği = sığorta müqafatı
- ☐ Sığorta məbləği < sığorta müqafatı
- ☒ Sığorta məbləği = sığorta məbləği
- ☐ Sığorta məbləği > sığorta qiyməti

430 Sığorta şirkətinin büdcəyə ödədiyi vergilər (güzgün variantı göstər)

- ☐ Aksizlər, ƏDV, torpaq vergisi
- ☐ Mənfəət, gəlir vergisi, sosial ayırmalar
- ☐ Mənfəət vergisi, ƏDV, aksiz
- ☒ ƏDV, gəlir vergisi, torpaq vergisi
- ☐ ƏDV, aksiz, royalti

431 Kənd təsərrüfatı sığortasına aid deyil.

- ☐ Hamısı aiddir
- ☐ Fermer təsərrüfatında traktor sığortası
- ☐ İribuynuzlu mal-qaranın sığortası
- ☒ Fermer evinin sığortalanması
- ☐ Məhsulların sığortası

432 Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil.

- ☐ Heç biri aid deyil
- ☐ Alma ağacları
- ☐ Üzüm bağları
- ☒ Təbii torpaqlar
- ☐ Pambıq tarlası

433 Aşağıdakılardan sığorta fondlarını ayırın: 1/Nazirlər Kabinetinin mərkəzləşdirilmiş ehtiyat fondu 2/ Yol fondu 3/Kənd təsərrüfatı müəssisələrinin yanacaq və toxum fondu 4/Dövlət büdcə fondu 5/Sığorta kompaniyasının pul vəsaitləri

- ☐ 3; 4; 5
- ☒ 1; 3; 5
- ☐ 2; 4; 5
- ☐ 1;3:4
- ☐ 1; 4; 5

434 Aşağıda sadalanan hansı sığorta növləri icbari sığortaya aiddir: 1. həyat sığortası; 2. tikililərin sığortası; 3. hava nəqliyyatı sərnişinlərinin sığortası; 4. hərbiçilərin sığortası; 5. əmlak sığortası;

- ☐ 2, 4
- ☐ 1, 4
- ☐ 1, 2
- ☒ 3, 4
- ☐ 1, 5

435 Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri:

- ☐ kredit
- ☐ bölgü
- ☐ istehsal
- ☒ yenidən bölgü
- ☐ əmtəə

436 Dövlət kreditinin spesifik funksiyalarını seçib göstərin? 1. bölgü; 2. fiskal; 3. tənzimləmə; 4. nəzarət; 5. stimullaşdırıcı

- ☐ 4; 5
☐ 3; 5
☐ 3; 4
☒ 2; 3
☐ 1; 5

437 AR-da büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?

- ☐ Zəmanət verilmiş borclar
☐ Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi
☐ Dövlət istiqrazları
☒ Ümumdövlət ssuda fondundan borc alınması
☐ Xəzinə borc öhdəlikləri

438 Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədənəkar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2. sahə istiqamətində; 3. ekoloci istiqamətdə; 4. inovasiya istiqamətdə; 5. elmi istiqamətdə;

- ☐ 4; 5
☐ 2; 4
☐ 1; 3
☒ 1; 2
☐ 1; 4

439 Dövlət büdcədənəkar fondların formalaşması mənbələri ola bilməz:

- ☐ borc vəsaitləri
☐ sığorta haqqı;
☐ xüsusi vergilər
☒ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəlir
☐ büdcə vəsaitləri

440 Dövlət büdcədənəkar fondları bu:

- ☐ büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
☐ müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
☐ bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
☒ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
☐ istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır

441 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- ☐ Cavabların heç biri düzgün deyil
☐ Müəssisənin xalis gəlirinə nisbətən
☐ Müəssisənin ümumi gəlirlərinə nisbətən;
☒ Müəssisənin əmək haqqı fonduna nisbətən
☐ Müəssisənin amortizasiya fonduna nisbətən

442 Dövlət xəzinədarlığının pridmeti.

- ☐ Bankların depotiv fəaliyyəti
☐ Bankların passiv əməliyyatları
☐ Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
☒ Büdcə vəsaitlərindən səmərəli istifadə etməni təmin etmək
☐ Bankların aktiv əməliyyatları

443 Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?

- ☐ dövlət xərcləri $\geq$ dövlət büdcəsinin xərcləri
- ☐ dövlət xərcləri $<$ dövlət büdcəsinin xərcləri
- ☐ dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
- ☒ dövlət xərcləri $>$ dövlət büdcəsinin xərcləri
- ☐ dövlət xərcləri $\leq$ dövlət büdcəsinin xərcləri

444 Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata keçirilir?

- ☐ sahədaxili və təsərrüfatdaxili
- ☐ sahələrarası
- ☐ idarədaxili və sahələrarası
- ☒ ərazi və sahələrarası
- ☐ təsərrüfatdaxili

445 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- ☐ kənd təsərrüfatı müəssisələrində
- ☐ hüquq mühavizə idarələrində
- ☐ idarəetmə müəssisələrində;
- ☒ səhiyyə idarələrində;
- ☐ müdafiə idarələrində;

446 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin: 1. üzvolma və üzvlük haqları; 2. büdcədən kənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- ☐ 2; 4; 5
- ☐ 1; 2; 3
- ☒ 1; 3; 4
- ☐ 1; 3; 5
- ☐ 3; 4; 5

447 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər çünki bu:

- ☐ maliyyə-kredit və vasitəçi idarədir;
- ☐ xüsusi istehsal şəraiti tələb etmir
- ☐ əsas məqsəd çatmağa xidmət edir
- ☒ əlavə pul vəsaitləri qazanmağa imkan verir
- ☐ təşkilatın nüfuzunu artırır

448 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ istehsal fonduna görə
- ☐ tam maya dəyərinə görə
- ☐ satışdan gəlirə görə
- ☒ əmək haqqı fonduna görə
- ☐ istehsal maya dəyərinə görə

449 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☐ vergiləri
- ☐ istehlak fondunun təşkilini
- ☐ dividendinin ödənilməsini
- ☒ material və əmək haqqı xərclərini
- ☐ satışdan kənar xərcləri

450 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Nizamnamə fondu
- ☐ Sair satışdan mənfəət
- ☐ Balans mənfəəti
- ☒ Xalis mənfəət və amortizasiya
- ☐ Maya dəyəri

451 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Öz xərcini ödəmə
- ☐ Bütçə təminatı
- ☐ kreditləşmə
- ☒ Özünümaliyyələşmə
- ☐ Sığortalama

452 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ İctimai təşkilatların maliyyəsi
- ☐ Sığortanın maliyyəsi
- ☐ Dövlət maliyyəsi
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Bütçə sistemi

453 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ bütçə maliyyələşdirməsi
- ☐ dövlət maliyyələşdirməsi
- ☐ kreditləşdirmə
- ☒ özünümaliyyələşdirmə
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

454 Birbaşa investisiyaların maliyyələşmə mənbəi:

- ☐ Qısa müddətli kredit
- ☐ İstehlak fondu
- ☐ Möhkəm passivlər
- ☒ Xalis mənfəət
- ☐ Sair satışdan mənfəət

455 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. sığorta maliyyəsi; 2. dövlət maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- ☐ 4; 5
- ☐ 2; 4
- ☐ 1; 4
- ☒ 2; 3
- ☐ 3; 5

456 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ maddi aktivlərdən
- ☐ dövriyyə aktivlərinin dəyərindən
- ☐ əsas vəsaitlərin dəyərindən
- ☒ məhsulun maya dəyərindən
- ☐ rəqabətdən

457 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ mənfəətin bölgüsündən;
- ☐ yığım fondunun bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ istehlak fondunun bölgüsündən

458 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☐ Milli Məclis.
- ☐ Vergilər Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mazliyyə Nazirliyi.
- ☐ Hesablama Palatası.

459 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- ☐ 3; 5
- ☒ 2; 4
- ☐ 4; 5
- ☐ 1; 5
- ☐ 1; 3

460 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
- ☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

461 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ AR Vergilər Nazirliyi
- ☐ AR Maliyyə Nazirliyi.
- ☐ Milli Məclisin Hesablama Palatası.
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası.
- ☐ Baş Dövlət Xəzinədarlığı.

462 Maliyyə nəzarətinin metodları hansılardır?

- ☐ Təhlil, ilkin nəzarət, təftiş.
- ☐ Təftiş, təhlil, sənədli nəzarət
- ☐ İlkin nəzarət, cari nəzarət, təftiş;
- ☒ Təftiş, təhlil, tematik yoxlama;
- ☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil

463 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☐ Mərkəzi Palata
- ☐ Mühəsibat Palatası
- ☐ Auditor Palatası
- ☒ Hesablama Palatası
- ☐ Dövlət Palatası.

464 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və sonrakı
- ☐ sonrakı

- ☐ qabaqcadan
- ☒ cari
- ☐ qabaqcadan və cari

465 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- ☐ maliyyə mexanizmdən;
- ☐ qanunverijilikdən
- ☐ nəzarət orqanlarının fəaliyyətindən
- ☒ dəqiq maliyyə məlumatlarından
- ☐ parlamentdən

466 Maliyyə nəzarətinin metodlarını göstərin

- ☐ preventivlilik
- ☐ anketləşdirmə
- ☐ sənəd uçotu
- ☒ yoxlama
- ☐ universallıq

467 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ maliyyə orqanı
- ☐ sığorta orqanı;
- ☐ müəssisələrin maliyyə xidməti
- ☒ müəssisə maliyyəsi
- ☐ vergi orqan

468 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 2; 3
- ☐ 1; 5

469 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Naxçıvan MR Nazirlər Kabineti
- ☐ Respublika Milli Məclisi
- ☒ Naxçıvan Ali Məclisi
- ☐ Respublika Nazirlər Kabineti

470 Büdcə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☐ Konstitusiya ilə
- ☒ Maddi və prosesual normalarla
- ☐ Maddi normalarla

471 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- ☐ Pul-kredit siyasətinə nəzarət.
- ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond bircəsinin fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Büdcə planının hazırlanması
- ☐ büdcə vəsaitlərinin məqsədyönlü xərjlənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək

- ☒ Bütçə planının hazırlanması; bütçə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

472 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ müqaisəli təhlil metodu

473 Maliyyə siyasətinə aid edilir:

- ☐ qiymət siyasəti
- ☐ pul siyasəti, gömrük siyasəti
- ☐ kredit siyasəti, iqtisadi siyasət
- ☒ bütçə vergi siyasəti
- ☐ maliyyə taktikası, maliyyə strategiyası

474 Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
- ☐ Faiz dərəcələri artar
- ☐ İnflyasiya azalar
- ☒ Dövlət borcu artar
- ☐ İxracat azalar

475 Maliyyə siyasəti bölünür:

- ☐ vergi siyasəti; pul siyasəti
- ☐ müəssisələrin maliyyə strategiyası; bütçə siyasəti
- ☐ bütçə siyasəti; maliyyə strategiyası
- ☒ maliyyə strategiyası; maliyyə taktikası
- ☐ maliyyə taktikası; maliyyə üsulu

476 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- ☐ Fiskal siyasəti
- ☐ Vergi siyasəti
- ☐ bütçə siyasəti
- ☒ Pul Siyasəti
- ☐ İnvestisiya siyasəti

477 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- ☐ sığorta, dövlət müəssisələrinin maliyyəsi
- ☐ sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- ☐ müəssisələrin maliyyəsi, büdcədən kənar dövlət pul fondu
- ☒ dövlət krediti, büdcədən kənar dövlət pul fondu
- ☐ qeyri istehsal sahələrinin maliyyəsi

478 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ dövlət maliyyəsi; büdcədən kənar fondlar.
- ☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- ☐ Milli məjlis, maliyyə nazirliyi, milli bank
- ☒ müəssisələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- ☐ prezident aparatı; Milli məjlis; hesablama palatası

479 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 3
- ☒ 1; 2
- ☐ 1; 5

480 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ heç birinin
- ☐ Milli gəlirin;
- ☐ Pul vəsaitlərinin;
- ☒ Pul fondlarının
- ☐ Qiymətli kağızların;

481 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Rəqabətin mövcudluğu.
- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- ☐ Kapitalizm cəmiyyətinin yaranması;
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Monopoliyaların mövcudluğu

482 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- ☐ müəssisələrin
- ☐ qiymətli kağızların
- ☐ dövlət büdcəsinin
- ☒ pulun
- ☐ maliyyə münasibətlərinin;

483 Hansı obyektin bölgüsü və yenidən bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 3
- ☒ 3; 4
- ☐ 1; 5

484 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidən bölgünü;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 3
- ☒ 2; 4
- ☐ 1; 5

485 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir

486 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
- ☐ dəyərin pulla ifadəsiniun hərəkətidir
- ☐ dəyərin qarşılıqlı hərəkətidir
- ☒ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- ☐ sadəcə dəyərin hərəkətidir

487 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssəslərlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssəslərlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- ☐ (2, 4, 5)
- ☐ (2, 3, 5)
- ☐ (1, 2, 5)
- ☒ (1, 3, 5)
- ☐ (3, 4, 5)

488 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- ☐ (4; 5;)
- ☐ (2; 4;)
- ☐ (1; 3;)
- ☒ (3; 5;)
- ☐ (1; 5;)

489 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıjı və sabitləşdiriji;

- ☐ (1; 5;)
- ☐ (1; 3;)
- ☒ (2; 4;)
- ☐ (4; 5;)
- ☐ (3; 5;)

490 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ kredit fondlarının
- ☐ əhəlinin gəlirlərinin;
- ☐ istehsal fondlarının
- ☒ Milli gəlirlərin
- ☐ istehsal və qeyri istehsal fondlarının

491 Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- ☐ kommersiya xərcləri, idarəetmə xərcləri
- ☐ mənfəət, maya dəyəri, ƏDV
- ☐ mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- ☒ mənfəət, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- ☐ mənfəət, maya dəyəri, kommersiya xərcləri

492 Müəssisə maliyyə sanksiyalarına görə ödənişləri hansı mənbədən ödəyir?

- ☐ investisiya fəaliyyətindən gəlir
- ☐ balans mənfəəti

- ☐ satışdan əldə edilən gəlir
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ sair satışdan gəlir

493 Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.

- ☐ kreditər üçün faizlər
- ☐ mənfəət vergisi
- ☐ sosial vergilər
- ☒ istehsal işçilərinin əməkhaqqı
- ☐ faizlər, cərimələr

494 Müəssisədə birbaşa xərclər hansı xərclərə aid edilir?

- ☐ ümumzavod xərcləri
- ☐ kommersiya xərcləri
- ☐ çek xərcləri
- ☒ istehsal maya dəyəri
- ☐ idarəetmə xərcləri

495 Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?

- ☐ ümumzavod xərcləri
- ☐ əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
- ☐ istehsaldankənar xərclər
- ☒ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- ☐ fəvqəladə xərclər

496 Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?

- ☐ yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
- ☐ baş idarənin vəsaiti
- ☐ uzunmüddətli kreditlər
- ☒ məhsul satışında gəlir
- ☐ mənfəət

497 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- ☐ geniş təkrar istehsalla əlaqədar xərclər
- ☐ sosial xərclər
- ☐ məcburi xərclər
- ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
- ☐ fəvqəladə xərclər

498 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- ☐ ümumi-zavod xərcləri
- ☐ dolaylı xərclər
- ☐ istehsal xərcləri
- ☒ məhsul satışından əldə edilən gəlir
- ☐ maya dəyəri

499 Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyaları göstər.

- ☐ məhsul istehsalı və satışı xərclərinin təhlili
- ☐ xərclərin normallaşdırılması
- ☐ xərclərin planlaşdırılması
- ☒ xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması

- ☐ istehsal xərclərin uçotu

500 Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- ☐ inkasso tapşırığı
☐ ödəmə tələbnaməsi
☐ hesablama çeki
☒ akkreditiv
☐ inkasso

501 Nağdsız hesablamaların hansı forması kommersiya kreditin formasında çıxış edir?

- ☐ akkreditiv
☐ ödəmə tapşırığı
☐ ödəmə tələbnaməsi
☒ veksəl
☐ çeklər

502 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablama formasından istifadə edilir?

- ☐ inkasso
☒ akkreditiv
☐ ödəmə tapşırığı
☐ çek
☐ veksəl

503 Alıcılarda məhsul mühafizədə olan mallar nə zaman yaranır?

- ☐ müəssisənin maliyyə vəziyyəti pis olduqda
☐ malın dəyərinin ödənilməsi gecikdirildikdə
☐ malın dəyəri ödənildikdə
☒ malın dəyərinin ödənilməsindən əsaslandırılmış imtina edildikdə
☐ malın dəyəri hissə-hissə ödənildikdə

504 Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- ☐ biznes plan, istehsal planı
☐ biznes planı
☐ maliyyə planı
☒ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
☐ istehsal planı

505 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- ☐ maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
☐ malın miqdarı
☐ qiymət
☒ satışın həcmi, qiymət
☐ əmtəəlik məhsulun həcmi, qiymət

506 Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- ☐ maya dəyərinin aşağı salınması üçün
☐ gəlirin artması üçün
☐ mənfəətin artması üçün
☒ tələb əsasında
☐ xərclərə qənaət üçün

507 Aşağıdakılardan hansı tənzimləyici gəlirlərin xüsusiyyətinə aid deyil?

- ☐ Dövlət büdcəsindən digər büdcələrə maliyyə yardımı
- ☐ Bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi
- ☐ Növbəti maliyyə ili üçün və ya uzun müddətə verilməsi
- ☒ Büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən ayırmalar
- ☐ Yerli büdcələrin tarazlığını təmin etmək

508 Büdcələrarası münasibətlər hansı şəkildə tənzimlənir?

- ☐ İcra hakimiyyəti orqanları vasitəsilə
- ☐ Konsitutsiya ilə
- ☐ Vergilərlə
- ☒ Büdcə sistemi haqqında qanunla
- ☐ Gəlir və xərclərlə

509 Büdcə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- ☐ Sosial ödənişlər
- ☐ Qeyri – vergi gəlirləri
- ☐ Əsaslı ödənişlər
- ☒ Vergilərdən daxilomalar
- ☐ Transfərtlər

510 Büdcə sisteminin təşkili prinsipi hansılardır?

- ☐ ədalətlilik
- ☐ universallıq
- ☐ mərkəzilik
- ☒ vahidlik
- ☐ mərkəzilik, universallıq

511 Azərbaycan Respublikasında büdcə ili əhatə edir?

- ☐ 1 sentyabr – 31 avqust
- ☐ 1 oktyabr – 30 sentyabr
- ☐ 31 dekabr 1 yanvar
- ☒ 1 yanvar - 31 dekabr
- ☐ 1 aprel – 31 mart

512 Azərbaycan Respublikasında büdcə sistemi neçə səviyyədə ibarətdir və hansılardır?

- ☐ 2; bələdiyyələrin büdcəsi və yerli büdcə
- ☐ 2; dövlət büdcəsi və yerli büdcə
- ☐ 3; müəssisələrin büdcələri, yerli büdcə, dövlət büdcəsi
- ☒ 3; dövlət büdcəsi, Naxçıvan MR. büdcəsi, bələdiyyələrin büdcəsi
- ☐ 1; bələdiyyələrin büdcələri

513 Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- ☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
- ☐ birdəfəlik rüsumlar, qrantlar
- ☐ qrantlar, satışdan gəlirlər
- ☒ dövlət vergiləri, qrantlar
- ☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar

514 Büdcə - vergi siyasətinə aiddir:

- ☐ iqtisadi siyasət

- ☐ maliyyə siyasəti
- ☐ pul-kredit siyasəti
- ☒ fiskal siyasət
- ☐ gömrük siyasəti

515 Bütçə sistemi hansı prinsipə əsaslanır:

- ☐ bütçə vəsaitinin formalaşması
- ☐ bütçə xərclərinin azaldılması
- ☐ bütçələrin bərabərliyi
- ☐ bütçənin kəsirsiz olması
- ☒ bütçənin tarazlaşdırılması

516 Bütçə sistemi dedikdə nə başa düşülür ?

- ☐ mərkəzləşdirilmiş fondlar
- ☐ bütçə təşkilatları
- ☐ bütçə münasibətləri
- ☒ bütçələrin məcmusu
- ☐ maliyyə sistemi

517 Maddi məzmununa görə bütçə

- ☐ Universal maliyyə planı aktıdır
- ☐ Maliyyə sisteminin tərkib hissəsidir
- ☐ İqtisadi münasibətləri ifadə edir
- ☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☐ Əlaqələndirici rola malikdir

518 Bütçənin mahiyyətinin açıqlanmasına aşağıdakılardan biri aid deyil

- ☐ Hüquqi
- ☐ Sosial –iqtisadi
- ☐ İqtisadi
- ☒ Nəzəri
- ☐ Maddi

519 Bütçə anlayışını necə ifadə etmək olar?

- ☐ Maliyyə mexanizmidir
- ☐ Maliyyə çatışmazlığıdır
- ☐ Maliyyə vəsaitidir
- ☒ Əsas maliyyə sənədidir
- ☐ Əsas maliyyə siyasətidir

520 Aşağıdakılardan hansı qrantlara aid deyil?

- ☐ Regional bütçədən bələdiyyə bütçəsinə köçürülən ödənişlər
- ☐ Mərkəzi hökumətin bütçəsindən regional bütçəyə verilən ödənişlər
- ☐ Mərkəzi hökumətin bütçəsindən bələdiyyə bütçəsinə köçürülən ödənişlər
- ☒ Mərkəzi hökumətin bütçəsindən beynəlxalq təşkilatlara köçürülən ödənişlər
- ☐ Beynəlxalq təşkilatlar tərəfindən mərkəzi hökumətin bütçəsinə köçürülən ödənişlər

521 Yerli bütçələrin (bələdiyyə bütçələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- ☐ Subvensiyalar, müsadirələr
- ☒ Dotasiyalar, subvensiyalar
- ☐ Transfert ödənişlər, cərimələr
- ☐ Bütçə ssudası, kompensasiyalardan alınan vəsaitlər

- ☐ Subsidiyalar, pullu xidmətlərdən gəlirlər

522 Xüsusi gəlirlərin təsnifatına aiddir?

- ☐ Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
☐ Real, qeyri-real
☐ Rəsmi, qeyri-rəsmi
☒ Vergi, qeyri-vergi
☐ Dövlət, qeyri-dövlət

523 Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- ☐ cərimələrdən daxil olan vəsaitlər
☐ dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
☐ əvəzsiz köçürmələr
☒ hüquqi şəxslərin mənfəət vergisi
☐ maliyyə yardımı

524 Aşağıdakılardan hansı büdcə sisteminin təşkili prinsiplərinə aid deyil?

- ☐ Aşkarlıq və həqiqilik prinsipi
☐ Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi
☐ Büdcə sisteminin vahidliyi
☒ Büdcə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
☐ Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi

525 Aşağıdakılardan biri büdcə quruluşuna daxil deyil

- ☐ Neft fondu
☐ Büdcə təsnifatı
☐ Büdcə sistemi
☒ İcmal büdcə
☐ Büdcələrin təşkili prinsipləri

526 Büdcə quruluşu nədir?

- ☐ Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
☐ Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi
☐ Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
☒ Büdcə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, büdcə vəsaitlərinin formalaşması və istifadəsi
☐ Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi

527 Unitar və federativ dövlətlərin büdcə sistemində aradakı fərq nədən ibarətdir?

- ☐ Unitar dövlətlərdə büdcələrin üzvlük haqları hesabına formalaşması
☐ Unitar dövlətlərdə əyalətlərin büdcələrinin ayrı olması
☐ Federativ dövlətlərin mərkəzi büdcəsinin olmaması
☒ Federativ dövlətlərdə federasiya üzvlərinin büdcələrinin olması
☐ Unitar dövlətlərdə yerli büdcələrin olması

528 Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?

- ☒ 2
☐ 3
☐ 1
☐ 4
☐ 5

529 Federativ dövlətin mahiyyətini izah edin

- ☐ məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- ☐ siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- ☐ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- ☒ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- ☐ büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir

530 Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

- ☐ məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir
- ☐ büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir
- ☐ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- ☒ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- ☐ siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

531 Aşağıdakılardan dövlət quruluşuna aid olanları seç. 1/ Unitar 2/Konfederativ 3/Demokratik 4/Planlı iqtisadiyyat 5/Federativ 6/Bazar iqtisadiyyatı

- ☐ 2,3,4
- ☐ 2,4,5
- ☐ 1,3,6
- ☒ 1,2,5
- ☐ 3,4,6

532 İqtisadiyyatın hansı sahələrində dövriyyə vəsaitlərinin təşkili mənbələrində borc alınan vəsaitlər böyük xüsusi çəkini təşkil edir?

- ☐ rabitə
- ☐ nəqliyyat
- ☐ sənaye
- ☒ kənd təsərrüfatı
- ☐ tikinti

533 Müəssisədə xüsusi dövriyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

- ☐ amortizasiya ayrımları
- ☐ möhkəm passivlər
- ☐ qısamüddət kredit
- ☒ mənfəət
- ☐ nizamnamə kapitalı

534 Müəssisələrdə dövriyyə vəsaitinin normalaşması hansı sənədə əsaslanır?

- ☐ uçot məlumatları
- ☐ şəxmat balansı
- ☐ maliyyə planı
- ☒ istehsal xərcləri smetası, biznesplan
- ☐ hesabat balansı

535 Müəssisədə dövriyyə kapitalının idarə olunması nəyi nəzərdə tutur?

- ☐ debitor borclarını
- ☐ normallaşdırılmayan vəsaitin müəyyən edilməsini
- ☐ dövriyyə vəsaitinin istehlakını
- ☒ xüsusi dövriyyə vəsaitinə tələbatın hesablanması
- ☐ kreditor borclarını

536 Material aktivlər necə adlanır?

- ☐ maliyyə qoyuluşları
- ☐ cariv ə qeyri-material aktivlər
- ☐ qeyri-material aktivlər
- ☒ əsas və dövriyyə aktivləri
- ☐ maliyyə aktivləri

537 Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir?

- ☐ alıcılara malların yola salınmasında
- ☐ satış ambarında
- ☐ ambarda
- ☒ istehsalda
- ☐ tədavül sferasında

538 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrılır?

- ☐ əsas və dövriyyə fondlarına
- ☐ qeyri-material aktivlərə
- ☐ dövriyyədənənkənar aktivlərə
- ☒ istehsal və tədavül dövriyyə fondlarına
- ☐ tədavül formalarına və dövriyyədənənkənar aktivlərə

539 Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- ☐ möhkəm passivlər
- ☐ uzunmüddətli kreditlər
- ☐ qısa və uzunmüddətli kreditlər
- ☒ qısamüddətli kreditlər
- ☐ kreditor borcları

540 Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərmə?

- ☐ sata və ya bağışlaya bilməz
- ☐ sata bilməz
- ☐ sata bilər, sata bilməz
- ☒ sata, bağışlaya və verə bilər
- ☐ bağışlaya bilməz

541 istehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyəyə istehlak olunur

- ☐ istehsal prosesində xərclənən dövriyyə kapitalı müəssisəyə geri qaytarılır
- ☐ istehsal prosesində xərclənir
- ☐ istehsal prosesini maliyyələşdirir
- ☒ istehsal prosesində istehlak olunur
- ☐ istehsal prosesində istehlak olunur və xərclənir

542 Maliyyə menecmentinin nəzəriyyəsinə uyğun olaraq dövriyyə kapitalı neçə yerə ayrılır?

- ☐ uzunmüddətli kapital və cari kapital
- ☒ sabit və dəyişən kapital
- ☐ cari kapital
- ☐ uzunmüddətli kapital
- ☐ cariv ə dəyişən kapital

543 Jari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- ☐ uzunmüddətli investisiyalar
- ☐ qeyri-material aktivlər
- ☐ dövriyyədənənkənar kapital

- ☒ dövriyyə kapitalı
☐ əsas kapital

544 Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial vergilər ödəyir?

- ☐ pensiya fonduna
☐ ssuda fonduna
☐ dövlət büdcəsinə
☒ DSMF
☐ əhalinin məşğulluq fonduna

545 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- ☐ vergiqoyma
☐ normativ-hüquqi baza
☐ maliyyələşmə, kreditləşmə, sığortalama
☒ vergi, faiz, mənfəət, dividend
☐ tənzimləmə

546 Özxərciniödəmənin tərkibinə hansı xərclər daxildir?

- ☐ iqtisadi həvəsləndirmə fondlarının təşkili
☐ ƏDV, tam maya dəyəri
☐ mənfəət vergii, sadələş
☒ məhsul istehsalı və satışı xərcləri
☐ İstehsal xərcləri, aksizlər

547 Ayrı-ayrı çeşidlər üzrə rentabelliyn müəyyən edilməsi üçün istifadə olunan göstəricilər

- ☐ dövriyyədənənar aktivlərin dəyəri, qiymət, maya dəyəri
☐ qiymət, satılan tam maya dəyəri, əsas fondların orta illik dəyəri
☐ istehsal fondlarının dəyəri, balans mənfəəti
☒ qiymət, maya dəyəri
☐ cari aktivlərin dəyəri, maya dəyəri

548 Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- ☐ balans mənfəəti, tam maya dəyəri
☐ xalis mənfəət, maya dəyəri
☐ mənfəət, kommersiya xərcləri
☒ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
☐ xalis mənfəət, istehsal maya dəyəri

549 Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- ☐ maliyyə əməliyyatlarından gəlir
☐ sair satışdan əldə edilən glir
☐ satışdan əldə edilən gəlir
☒ bölüşdürülməyən mənfəət
☐ balans mənfəəti

550 Aksizlərin ödənilmə mənbəyini göstər

- ☐ sair satışdan gəlir
☐ xalis mənfəət
☐ ümumi mənfəət
☒ müəssisənin satışından gəlir
☐ işçilərin əməkhaqqı

551 Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- ☐ ığorta şirkəti
- ☐ mühasibatlıq
- ☐ auditor təşkilatı
- ☒ menecment
- ☐ vergi xidməti

552 Müəssisədə mənfəət və amortizasiya ayrırımları hesabına hansı pul fondu yaradılır?

- ☐ amortizasiya fondu
- ☐ istehlak fondu
- ☐ ehtiyat fondu
- ☒ yığım fondu
- ☐ əməkhaqqı fondu

553 Satışdankənar xərclərin elementləri

- ☐ nəqliyyat xərcləri
- ☐ qablaşdırma xərcləri
- ☒ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri
- ☐ amortizasiya ayrırımları
- ☐ reklam xərcləri

554 Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- ☐ əməliyyatlardan gəlir
- ☐ investisiya fəaliyyətindən əldə edilən
- ☐ satışdan əldə edilən gəlir
- ☒ sair satışdan gəlir
- ☐ maliyyə fəaliyyətindən gəlir

555 Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- ☐ valyuta fondu
- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☒ yığım fondu
- ☐ təmir fondu

556 Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.

- ☐ cərimələrin ödənilməsi
- ☐ yığım fondu
- ☐ istehlak fondu
- ☒ mənfəət vergisi
- ☐ ehtiyat fondu

557 Müəssisənin bölüşdürülməyən mənfəəti hesabına ödənilən xərc

- ☐ məhsul satışı ilə əlaqədar xərclər
- ☐ məhsul istehsalı xərcləri
- ☐ mənfəət vergisi
- ☒ maliyyə sanksiyalarına görə ödəmələr
- ☐ kommersiya xərcləri

558 Müəssisə hansı göstəriciyə görə faizlə DSMF ayrırmalar köçürür?

- ☐ ehtiyat fonduna görə

- ☐ məhsul satışından gəlirə görə
- ☒ əməkhaqqı fonduna görə
- ☐ istehlak fonduna görə
- ☐ mənfəətə görə

559 Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim iərəfindən aparılır?

- ☐ auditor
- ☐ menecer
- ☐ müəssisə rəhbəri
- ☒ baş mühasib
- ☐ iqtisadçı

560 Müəssisədə təsərrüfatdaxili nəzarət hansı şöbə tərəfindən həyata keçirilir?

- ☐ nazirliyin təftiş orqanı
- ☐ vergi nəzarəti
- ☐ audit firması
- ☒ mühasibatlıq, maliyyə şöbəsi
- ☐ maliyyə orqanları

561 Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- ☐ baxış
- ☐ təhlil
- ☐ siyahıyaalma
- ☒ təftiş
- ☐ monitorinq

562 Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- ☐ valyuta fondu
- ☐ balans mənfəəti
- ☐ bölüşdürülməyən mənfəət
- ☒ fəaliyyətin adi növlərindən əldə edilən gəlir
- ☐ ehtiyat fondu

563 Müəssisədə maliyyə ehtiyatı fondunai mənfəətin hansı hissəsindən hər il ayırma köçürülür?

- ☐ ümumi mənfəət, xalis mənfəət
- ☐ vergiyə cəlb olunmayan ənfəət
- ☐ balans mənfəəti
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ xalis mənfəət

564 Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan otu hansı fond yaradılır?

- ☐ ehtiyat fondu
- ☐ yığım fondu
- ☐ əməkhaqqı fondu
- ☒ istehlak fondu
- ☐ valyuta fondu

565 Yenidənbölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

- ☐ amortizasiya ayrımları
- ☐ bölüşdürülməyən mənfəət
- ☐ mənfəət

- ☒ qısamüddətli kreditlər, sığorta məbləği
☐ möhkəm passivlər

566 Mənfəət vergisiə ödənilmə mənbəyini göstər

- ☐ xalis mənfəət
☐ müəssisənin sərəncamında qalan mənfəət
☐ satışdan əldə edilən mənfəət
☒ vergiyə cəlbolunan mənfəət
☐ balans mənfəəti

567 Müəssisələrdə təmir fondunun təşkili ilə əlaqədar xərclər harada əks olunur?

- ☐ yığım fondunda
☐ istehlak fondunda
☐ amortizasiya fondunda
☐ tam maya dəyərində
☒ istehsal maya dəyərində

568 Qeyri-sənaye xarakterli məhsul (iş və xidmətlər) satışından gəlirin elementini göstər.

- ☐ məhsul satışından gəlir
☐ amortizasiya ayrırımları
☒ təmir təsərrüfatından gəlir
☐ əməkhaqqı
☐ satışdankənar əməliyyatlardan gəlir

569 Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

- ☐ istehsal maya dəyərinə
☒ tam maya dəyərinə
☐ qiymətə
☐ rentabelliyə
☐ mənfəətə

570 Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- ☐ hesabat balansından
☒ istehsal planından
☐ maya dəyərindən
☐ maya planından
☐ mənfəətdən

571 Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər

- ☐ maliyyə ehtiyatı
☒ sosial xərclər
☐ material xərcləri
☐ istehlak fondu
☐ vergilər

572 Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər

- ☐ büdcə vəsaiti
☒ uzunmüddətli kredit və vaxtı keçmiş kreditor borcları
☐ sığorta mənbələri
☐ amortizasiya ayrırımları
☐ mənfəət

573 Mikro səviyyədə pul vəsaiti fondlarının formalaşması və istifadəsinin forma və metodlarının məcmuu nəyi ifadə edir?

- ☐ büdcə
- ☒ müəssisənin maliyyə mexanizmi
- ☐ müəssisənin pul fondları
- ☐ büdcə mexanizmi
- ☐ büdcə münasibətləri

574 Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

- ☐ əhalinin gəlirləri
- ☐ istehsal fondları
- ☐ kredit fondları
- ☒ məcmuu daxili məhsulun dəyəri
- ☐ istehsal və qeyri-istehsal fondları

575 Maliyyənin mahiyyətini göstər

- ☐ vətəndaşların pul vəsaitidir
- ☒ makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir
- ☐ pul vəsaitləri fondlarının məcmusudur
- ☐ dövlətin pul vəsaitidir
- ☐ müəssisənin pul vəsaiti fondudur

576 Hesabat (baza) dövrünün rentabelliyyənin hesablanması qaydası necədir?

- ☐ baza mənfəəti çıxılsın tam maya dəyəri
- ☐ baza mənfəəti vurulsun baza maya dəyərinə
- ☒ baza mənfəətinin baza maya dəyərinə nisbəti kimi
- ☐ baza maya dəyərinə baza mənfəətinə nisbəti kimi
- ☐ baza maya dəyəri çıxılsın, baza mənfəəti

577 Müəssisələrdə sair satışdan əldə edilən mənfəətin tərkibi hansı istiqamətlərdə formalaşır?

- ☐ maliyyə fəaliyyətindən
- ☒ nəqliyyat, təmir, tikinti və s. Təsərrüfatlardan
- ☐ əsas iş fəaliyyətindən
- ☐ satışdankənar əməliyyatlardan
- ☐ maliyyə sanksiyalarına görə daxil olmalardan

578 Müəssisədə tədavül sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

- ☐ sex xərcləri
- ☒ kommersiya xərcləri
- ☐ material xərcləri
- ☐ bitməmiş istehsalla əlaqədar xərclər
- ☐ nəqliyyat və material xərcləri

579 Müasir dövrdə müəssisələrdə mənfəətin formalaşma mənbələrini göstər:

- ☐ əməliyyatlardan, vergilərdən
- ☐ maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr
- ☐ satışdan əldə edilən mənfəət, faizlər
- ☒ innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən; istehsalçılıq fəaliyyətindən
- ☐ satışdankənar əməliyyatlardan, ƏDV

580 Müəssisənin sərəncamında qalan xalis gəlir necə adlanır?

- ☐ satışdankənar əməliyyatlardan mənfəət
- ☐ satışdan gəlir
- ☐ ümumi gəlir
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ balans mənfəət

581 Sosial vergilərin ödənilmə mənbəyini göstər

- ☐ sair satışdan gəlir
- ☐ balans mənfəəti
- ☐ xalis mənfəət
- ☒ məhsul satışından gəlir
- ☐ satışdankənar əməliyyatlardan gəlirlər

582 Müəssisələrdə əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları hansı Qanun əsasında təsdiq olunmuşdur?

- ☐ «Səhmdar cəmiyyəti haqqında» AR Qanunu
- ☐ »Müəssisələr haqqında» AR Qanunu
- ☐ «Büdcə sistemi haqqında» AR Qanunu
- ☒ AR Vergi Məcəlləsi
- ☐ «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu

583 Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- ☐ məhsul satışı ilə əlaqədar xərclər
- ☐ investisiya xərcləri
- ☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
- ☒ istehsal maya dəyəri
- ☐ məcburi xərclər

584 Məhsulun istehsal maya dəyərinə daxil olmayan xərcləri göstər.

- ☐ amortizasiya ayrımları
- ☐ istehsal işçilərinin əməkhaqqı
- ☐ material, köməkçi material
- ☒ nəqliyyat xərcləri, qablaşdırma xərcləri
- ☐ enerji xərcləri

585 Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- ☐ tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- ☐ tam maya dəyəri, əlavə dəyər vergisi
- ☐ maya dəyəri, mənfəət, aksizlər
- ☒ plan tam maya dəyəri, tam mənfəəti
- ☐ istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

586 Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- ☐ istehsalın həcmi
- ☐ məhsulun keyfiyyəti
- ☐ müqavilə qiymətləri
- ☒ təchizat şərtlərinin pozulması
- ☐ istehsalın ritmikliyi

587 Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- ☐ müqavilə qiymətləri

- ☐ hesablama formaları
- ☐ hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
- ☒ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması

588 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- ☐ vergilərin ödənilməsi
- ☐ dövriyyə kapitalından istifadə
- ☐ əsas fondlardan istifadə
- ☒ məhsul satışından gəlir
- ☐ qiymət

589 Müəssisənin maliyyə vəsaitinin sabitliyi nədən aslıdır?

- ☐ büdcəyə vergilərin köçürülməsindən
- ☐ malların alıcıları yola salmasından
- ☐ istehsal planının yerinə yetirilməsindən
- ☒ satışdan gəlirin daxil olmasından
- ☐ banklarla hesablaşmalardan

590 Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- ☐ alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
- ☐ satış başa çatdıqda
- ☐ istehsal başa çatdıqda
- ☒ satış məhsul üçün pul vəsaitinin hesablanma hesabına daxil olduqda
- ☐ materiallar istehsala verildikdə

591 Müəssisə maliyyə sanksiyasına görə cəriməni hansı vəsaitdən ödəyir?

- ☐ balans mənfəəti
- ☐ satışdan gəlir
- ☐ ümumi gəlir
- ☒ xalis mənfəət
- ☐ sair satışdan gəlir

592 Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- ☐ ümumi zavod xərclərinə
- ☐ kommersiya xərclərinə
- ☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
- ☒ istehsal maya dəyərinə
- ☐ istehsal maya dəyərinə

593 Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

- ☐ satıcılara olan borcun ödənilməsi
- ☐ amortizasiya ayırmaları
- ☐ əsas iş fəaliyyətindən gəlir
- ☒ sair satışından gəlir
- ☐ DSMF götürmələr

594 Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

- ☐ dövlət büdcəsinə vergilərin götürülməsi
- ☐ bank tərəfindən kreditin verilməsi
- ☒ planlaşma, operativ idarə olunma, nəzarət
- ☐ inzibati idarə heyətinin əməkhaqqının hesablanması
- ☐ məhsul istehsalı

595 Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

- ☐ bitməmiş istehsal
- ☐ alıcıda məhsul mühafizədə olan mallar
- ☐ materiallar
- ☒ satılmış məhsul
- ☐ əsas fondlar

596 Tədiyyə balansının dövlətlərarası tənzimləmə metoduna aid deyildir:

- ☐ beynəlxalq təşkilatların kreditləri
- ☐ ikitərəfli hökumət kreditləri
- ☐ dövlət tərəfindən ixracın kreditləşdirməsi şərtlərinin uzlaşdırılması
- ☒ qiymətli kağızların satışı
- ☐ mərkəzi bankların svop əməliyyatlarına görə qısamüddətli qarşılıqlı kreditləri

597 Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə aiddir:

- ☐ sığorta bazarı
- ☐ kredit bazarı
- ☐ beynəlxalq əmtəə dövriyyəsi
- ☒ qiymətli kağızlar bazarı
- ☐ valyuta bazarı

598 Beynəlxalq valyuta fondunun məqsədlərinə nə aid deyildir:

- ☐ tədiyyə balansında baş vermiş pozuntuların aradan qaldırılması üçün üzv olanların fondun resurslarından istifadəsini təmin etmək
- ☐ beynəlxalq ticarətin balanslı inkişafını təmin etmək
- ☐ beynəlxalq valyuta kooperasiyasına yardım etmək
- ☒ üzv ölkələrin xalq təsərrüfatının sahələrinin yenidənqurulmasına və inkişafına yardım etmək;
- ☐ valyuta kurslarının stabil qalmalarına yardım etmək

599 Regional maliyyə institutlarına aiddir:

- ☐ beynəlxalq maliyyə institutları
- ☐ Dünya bankı
- ☐ Beynəlxalq valyuta fondu
- ☒ Avropa yenidənqurma və inkişaf bankı;
- ☐ Beynəlxalq yenidənqurma və inkişaf bankı

600 Regional maliyyə institutlarına aiddir: 1. Avropa yenidənqurma və inkişaf bankı; 2. Afrika inkişaf bankı; 3. Beynəlxalq valyuta fondu; 4. Dünya bankı; 5. Beynəlxalq yenidənqurma və inkişaf bankı;

- ☐ 1; 4
- ☐ 4; 5
- ☐ 2; 4
- ☒ 1; 2
- ☐ 3; 4

601 Qlobal maliyyə sistemi aşağıdakı altsistemlərdən ibarətdir: 1. dünya maliyyəsi; 2. transmilli təkraristehsal sistemləri; 3. milli maliyyə sistemləri; 4. regional maliyyə institutları; 5. beynəlxalq maliyyə institutları;

- ☐ 3; 5
- ☐ 4; 5
- ☐ 2; 4
- ☒ 1; 2
- ☐ 3; 4

602 Paris klubu nə vaxt yaradılıb?

- ☐ 1955
- ☐ 1970
- ☐ 1934
- ☒ 1956
- ☐ 1949

603 Paris klubu özündə neçə ölkəni birləşdirir?

- ☐ 21
- ☐ 30
- ☐ 15
- ☒ 19
- ☐ 12

604 London klubu neçə kommersiya bankını özündə birləşdirir?

- ☐ 50
- ☐ 400
- ☐ 550
- ☒ 600
- ☐ 100

605 Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?

- ☐ beynəlxalq əmtəə dövriyyəsi
- ☐ kredit bazarı
- ☐ qiymətli kağızlar bazarı
- ☒ valyuta bazarı
- ☐ sığorta bazarı

606 Beynəlxalq kreditlər verilir:

- ☐ ancaq dollar ilə
- ☐ ancaq azad dövrli valyuta ilə
- ☐ ancaq kreditör ölkənin valyutası ilə
- ☒ kreditör ölkənin, borc alan ölkənin, üçüncü ölkələrin valyutası və beynəlxalq hesablaşma pul vahidləri ilə
- ☐ borc alan ölkənin valyutası ilə

607 Təyinatına görə beynəlxalq kreditlər bölünür: 1) firma (xüsusi); 2) maliyyə; 3) dövlət; 4) beynəlxalq; 5) regional;

- ☐ 2; 3
- ☒ 1; 2
- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 3

608 Əgər valyuta daxilolmaları valyuta axınından çox olarsa, onda tədiyyə balansı:

- ☐ tənzimlənməyən adlanır
- ☐ tarazlaşdırılmış adlanır
- ☐ passiv adlanır
- ☒ aktiv adlanır
- ☐ müvazinətli adlanır

609 Valyutanın ölkəyə daxil olması və ölkədən axınının nisbəti əks olunur

- ☐ maliyyə balansında
- ☐ hesablama balansında;
- ☐ ticarət balansında
- ☒ tədiyyə balansında;
- ☐ Mərkəzi Bankın balansında

610 Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna deyilir:

- ☐ sabit kurs
- ☐ təsbit edilmiş kurs
- ☐ rəsmi kurs
- ☒ üzən kurs;
- ☐ tənzimlənən

611 İstənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilən valyuta adlanır

- ☐ ehtiyat
- ☐ dönərli olmayan
- ☐ qismən dönərli
- ☒ azad dönərli
- ☐ milli

612 Müasir valyuta sistemi nəzərdə tutur:

- ☐ beynəlxalq hesabləşmalarda əmtədən istifadəni
- ☐ ölkələrin təsbit (fiksasiya) edilmiş valyuta kursunu dəstəkləməsini
- ☐ beynəlxalq hesabləşmalarda qızıldan istifadəni
- ☒ tənzimlənən valyuta kursundan istifadəni;
- ☐ milli valyuta kursunun tənzimlənməsi üçün beynəlxalq orqanın mövcudluğunu

613 Maliyyə resurslarının tərkibinə daxil edilmir:

- ☐ Sığorta fondunun vəsaitləri və amortizasiya ayırmaları
- ☐ Mənfəət və vergilər
- ☐ Mənfəət və amortizasiya ayırmaları
- ☒ Milli gəlir və əmək haqqı
- ☐ Vergilər və amortizasiya ayırmaları

614 Pul bazarının maliyyə alətləri ibarətdir:

- ☐ Göstərilən a və b variantları üzrə cavabın hər ikisi
- ☐ Qısa müddətli borcalmalar və kreditlər
- ☐ DQİ və AMB notlatı, veksəl, depozit sertifikatı
- ☒ Göstərilən a, b və c varianları üzrə cavabların hər üçü
- ☐ Valyuta bazarında xarici valyuta ilə əməliyyatlar

615 Kapital bazarının maliyyə alətlərinə aiddir:

- ☐ Heç biri
- ☐ Kapital bazarı depozit ehtiyatlarının investisiyalasdırılması hesabına formalaşır
- ☐ Buraya yalnız uzun müddətli bank kreditləri və avro istiqraz və avro bondlar aiddir
- ☒ Kapital bazarı birbaşa və portfel investisiyalar şəkilində orta və uzun müddətli bank kreditlərindən təşkil olunmuşdur.
- ☐ Kapital bazarı yalnız beynəlxalq maliyyə bazının alətləri hesabına formalaşdırılır.

616 Bütçə təşkilatlarının maliyyə planı necə adlanır?

- ☐ sadalananların heç biri
- ☐ bütçə

- ☐ gəlirlər və xərclər balansı;
- ☒ xərc smetası
- ☐ maliyyə resursları

617 Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
- ☒ məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- ☐ bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- ☐ yerli özünüidarəetmə orqanlarının saxlanması
- ☐ məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili;

618 Yerli büdcələrdən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ bələdiyyələrə maliyyə yardımı
- ☐ dövlət investisiya proqramlarının həyata keçirilməsi
- ☐ əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım
- ☒ bələdiyyə borclarının ödənilməsi və onlara xidmət edilməsi

619 Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir. Səhv olanı göstərin:

- ☐ fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- ☐ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi
- ☐ büdcə idarələrinin saxlanmasına təxisatlar
- ☒ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər
- ☐ əhaliyə ödənişlər

620 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- ☐ kapital qoyuluşları; faiz üzrə ödənişlər
- ☒ səhmlərin alınması; əsaslı vəsaitlərin alınması
- ☐ əsaslı vəsaitlərin alınması; subsidiyalar
- ☐ səhmlərin alınması; faiz üzrə ödənişlər
- ☐ əsaslı vəsaitlərin alınması; qrantlar

621 Dövlət büdcəsinin cari xərclərinə aiddir:

- ☐ malların alınması, səhmlərin alınması
- ☐ əmək haqqı, əsaslı vəsaitlərin alınması
- ☐ əmək haqqı, səhmlərin alınması
- ☒ qrantlar, pensiya ödənişləri
- ☐ qrantlar, səhmlərin alınması

622 Dövlət büdcəsinin əsaslı xərclərinə aid edilmir:

- ☐ səhmlərin və əsaslı vəsaitlərin alınması
- ☐ kapital qoyuluşuna çəkilən xərclər
- ☐ əsaslı vəsaitlərin alınması
- ☒ qrantlar
- ☐ səhmlərin alınması

623 Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- ☐ pensiyalar
- ☐ faiz üzrə ödənişlər
- ☐ qrantlar
- ☒ səhmlərin alınması xərcləri
- ☐ sosial müavinatlara xərclər

624 Bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlər-dən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

- ☐ sadalananların heç biri.
- ☐ əsaslı xərclər;
- ☐ ümumi xərclər
- ☒ yerli xərclər
- ☐ cari xərclər

625 Bütçədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait

- ☐ sadalananların heç biri.
- ☐ subsidiya
- ☐ subvensiya
- ☒ bütçə xərcləri;
- ☐ bütçə ssudası

626 Dövlət vergilərinin sayı neçədir?

- ☐ 6
- ☐ 13
- ☐ 4
- ☒ 9
- ☐ 7

627 Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- ☐ sadalananların heç biri.
- ☐ vasitəli vergilər
- ☐ xüsusi vergilər
- ☒ real vergilər;
- ☐ universal vergilər;

628 Bütçə sistemi və bütçədən kənar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- ☐ sadalananların heç biri.
- ☐ tənzimləyici funksiya
- ☐ nəzarət funksiyası;
- ☒ fiskal funksiya
- ☐ həvəsləndirici funksiya

629 Bütçə gəlirlərinin əsas maddi mənbəyini təşkil edir:

- ☐ müəssisələrin əldə etdiyi xalis mənfəət.
- ☐ xarici dövlətlərin milli gəliri və milli sərvəti;
- ☐ milli sərvət
- ☒ milli gəlir;
- ☐ vətəndaşların şəxsi gəlirləri

630 Birbaşa gəlirləri göstərin:

- ☐ mədən vergisi, aksizlər
- ☐ mənfəət vergisi, əlavə dəyər vergisi;
- ☐ mənfəət vergisi, aksizlər;
- ☒ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;
- ☐ mədən vergisi, fiziki şəxslərin gəlir vergisi

631 Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilir.Səhv olanı göstərin:

- ☐ “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar;
- ☐ “Avtomobil yolları”Məqsədli Büdcə Fondunun gəlirləri
- ☐ xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
- ☒ şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisi
- ☐ aksiz markalarının satışından daxilolmalar

632 Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

- ☐ heç biri.
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☒ fiziki şəxslərin gəlir vergisi
- ☐ bələdiyyə müəssisələrin mənfəət vergisi

633 Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- ☐ özəl müəssisələrin ödədiyi mənfəət vergisi
- ☐ sadalananların hamısı dövlət büdcəsinə ödənilir
- ☐ özəl müəssisələrin ödədiyi torpaq vergisi
- ☐ dövlət müəssisələrin ödədiyi mənfəət vergisi
- ☒ bələdiyyə müəssisələrin ödədiyi mənfəət vergisi;

634 Dövlət büdcəsinin gəlirlərini göstərin:

- ☐ heç biri.
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- ☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- ☐ bütün subyektlərin ödədikləri mənfəət vergisi

635 Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar:

- ☐ heç biri
- ☐ büdcənin vergili gəlirləri
- ☐ büdcənin vəsaitləri
- ☒ büdcənin gəlirləri
- ☐ dövlət gəlirləri

636 Büdcə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ☐ dövlət idarəetmə sektoru üzrə xərclər
- ☐ idarənin saxlanılması xərcləri
- ☐ əməyin ödənişi xərcləri;
- ☒ büdcələr arasında transfertlər.
- ☐ faizlər üzrə ödənişlər

637 Büdcə xərclərinin funksional təsnifatına aiddir:

- ☐ idarənin digər xərcləri.
- ☐ idarənin saxlanılması xərcləri
- ☐ əməyin ödənişi xərcləri
- ☒ ali təhsilə çəkilən xərclər;
- ☐ yanacaq və sürtkü materiallarının alınması xərcləri

638 Büdcə xərclərinin funksional təsnifatına aid deyil:

- ☐ bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- ☐ müdafiə xərcləri;
- ☐ ümumi dövlət xərcləri;
- ☒ əməyin ödənişi xərcləri.
- ☐ məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;

639 Aşağıdakı gəlir növü nizamlaşdırıcı gəlirlərə aid edilə bilməz:

- ☐ qanunvericilikdə nəzərdə tutulan digər vergilər.
- ☐ aksiz vergisi (idxal malları aksiz vergisindən başqa);
- ☐ hüquqi şəxslərin mənfəət vergisi;
- ☒ Mərkəzi Bankın mənfəətindən daxilolmalar
- ☐ əlavə dəyər vergisi (idxala görə ƏDV-dən başqa);

640 Bütçələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- ☐ bütçələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi
- ☐ bütçələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi;
- ☐ xərclərin bütçə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi
- ☒ bütçə sisteminin vahidliyi prinsipi;
- ☐ dövlət bütçəsi ilə əlaqələrdə bələdiyyə bütçələrinin hüquq bərabərliyi;

641 Müvafiq bütçələrin formalaşması və icrası ilə əlaqədar dövlət bütçəsinin NMR bütçəsi ilə və yerli bütçələrlə əlaqəsi:

- ☐ üfqi bütçə nizamlaşdırılması
- ☐ bütçə quruluşu
- ☐ bütçə sistemi
- ☒ bütçələrarası münasibətlər
- ☐ bütçə tənzimlənməsi

642 Bütçə gəlirləri, habelə dövlət bütçəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

- ☐ heç biri
- ☐ bütçə qrantı
- ☐ bütçə ssudası;
- ☒ bütçə sekvstri
- ☐ bütçə krediti

643 Dövlət bütçəsindən yerli bütçələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə yardımı:

- ☐ heç biri.
- ☐ bütçə krediti
- ☐ subvensiya
- ☒ subsidiya
- ☐ bütçə ssudası

644 Məqsədli maliyyənin həyata keçirilməsi üçün dövlət bütçəsindən yerli bütçələrə verilən, həmin məqsədə və vaxtında istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti:

- ☐ bütçə krediti
- ☐ dotasiya
- ☐ subsidiya
- ☒ subvensiya
- ☐ bütçə ssudası;

645 Dövlət bütçəsindən bələdiyyə bütçəsinə müəyyən müddətə, qaytarılmaq şərtilə verilən maliyyə vəsaiti:

- ☐ dotasiya
- ☐ subvensiya
- ☐ büdcə krediti
- ☒ büdcə ssudası;
- ☐ subsidiya

646 Dövlət büdcəsindən yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə verilən maliyyə yardımı:

- ☒ dotasiya
- ☐ subsidiya və ya subvensiya
- ☐ subvensiya
- ☐ subsidiya
- ☐ ssuda və ya subvensiya

647 Tənzimləyici gəlirlərə aid edilmir:

- ☐ büdcə ssudası.
- ☐ subvensiya
- ☐ dotasiya
- ☒ qrantlar
- ☐ subsidiya

648 Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim

- ☐ büdcənin alternativ gəlirləri
- ☐ büdcənin sabit gəlirləri
- ☐ büdcələrin tənzimləyici gəlirləri
- ☒ büdcələrin xüsusi gəlirləri;
- ☐ büdcənin qorunan gəlirləri

649 Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:

- ☐ dəyişən gəlirlər
- ☐ möhkəmləndirilmiş gəlirlər
- ☐ büdcələrin xüsusi gəlirləri;
- ☒ büdcələrin tənzimləyici gəlirləri;
- ☐ sabit gəlirlər

650 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ büdcənin alternativ gəlirləri
- ☐ büdcənin sabit gəlirləri
- ☐ büdcələrin tənzimləyici gəlirləri
- ☒ büdcələrin xüsusi gəlirləri;
- ☐ büdcənin qorunan gəlirləri

651 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi
- ☐ bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi;
- ☐ yerli büdcələrin tərtibi və baxılması;
- ☒ olunmuş gəlirlər: dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;

652 Dövlət İcra hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

- ☐ bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi
- ☐ büdcə qanununun qəbul edilməsi;
- ☐ büdcənin Milli Məclisdə müzakirəsini təşkili;

- ☒ büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi
- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi

653 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

- ☐ büdcənin icrası haqqında hesabatın hazırlanması.
- ☐ büdcə layihəsinin hazırlanması
- ☐ büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- ☒ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi
- ☐ büdcənin icrasının həyata keçirilməsi

654 Prosesual hüquqi normalarına aid deyil:

- ☐ göstərilənlərdən heç biri aid deyil..
- ☐ büdcə layihələrinin baxılması və təsdiqi qaydaları;
- ☐ büdcənin tərtibi qaydaları
- ☒ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları

655 Azərbaycan Respublikasında büdcə ili hansı dövrü əhatə edir?

- ☐ 1 yanvar-31 dekabr
- ☐ 1 aprel-31 mart;
- ☐ 1 sentyabr-31 avqust;
- ☒ 1 yanvar-31 dekabr
- ☐ 1 oktyabr-30 sentyabr;

656 Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- ☐ öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- ☐ təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;
- ☐ vahidlik prinsipi, aparıcılıq prinsipi;
- ☒ büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- ☐ özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi

657 Büdcə sisteminin təşkili prinsiplərinə aid deyildir:

- ☐ aşkarlıq prinsipi, həqiqilik prinsipi
- ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyi prinsipi
- ☐ vahidlik prinsipi, büdcənin həqiqiliyi prinsipi;
- ☒ vahidlik prinsipi, bölgü və yenidən bölgü prinsipi
- ☐ aşkarlıq prinsipi, vahidlik prinsipi

658 Büdcə təşkilatı dedikdi başa düşülür:

- ☐ dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- ☐ səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar
- ☐ mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- ☒ maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar
- ☐ dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar

659 Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

- ☒ büdcə təşkilatı
- ☐ ictimai təşkilat
- ☐ unitar təşkilatlar
- ☐ dövlət müəssisələri;
- ☐ sadalananların hər biri

660 Bütçə quruluşuna daxildir:

- ☐ bütçə təsnifatı, bütçə hüququ, bütçə planlaşdırılması.
- ☐ bütçə sistemi, bütçə sisteminin təşkili prinsipləri, dövlət quruluşu
- ☐ bütçə sistemi, bütçə təsnifatı, dövlət quruluşu
- ☒ bütçə sistemi, bütçə təsnifatı, bütçə sisteminin təşkili prinsipləri
- ☐ dövlət quruluşu, bütçə sistemi, bütçə hüququ

661 Bütçədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

- ☐ sadalananların heç biri
- ☐ qanunvericilikdə müəyyən edilmiş qaydada bütçədən ayrılmış vəsaitin kənarında xərclənməsi ilə bağlı maliyyə əməliyyatları
- ☐ qeyri-bütçə müəssisələrinin əməliyyatları
- ☒ bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət bütçəsindən kənarada əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- ☐ sadalananların hər biri

662 Hazırda fəaliyyət göstərən Bütçə sistemi haqqında AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

- ☐ 1 yanvar 2000 –cü ildə
- ☐ 1 yanvar 2002 –cü ildə
- ☐ 2 iyul 2002-ci ildə
- ☒ 1 yanvar 2003 –cü ildə
- ☐ 1 yanvar 2012 –cü ildə

663 Hazırda fəaliyyət göstərən Bütçə sistemi haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2011
- ☐ 2001
- ☐ 2003
- ☒ 2002
- ☐ 2012

664 Dövlət bütçəsi haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2000
- ☐ 1995
- ☐ 1992
- ☒ 1999
- ☐ 2002

665 Bütçə sistemi haqqında AR Qanunu ilk dəfə neçənci ildə qəbul olunmuşdur?

- ☐ 1994
- ☐ 1990
- ☐ 1991
- ☒ 1992
- ☐ 1993

666 Bütçə sisteminin qurulması prinsiplərinə aid deyil:

- ☐ bütçənin həqiqiliyi.
- ☐ ayrı-ayrı bütçə həlqələrinin müctəqilliyi
- ☐ bütçə sisteminin vahidliyi
- ☒ bütçə sisteminin sabitliyi;
- ☐ bütçələrin balanslaşdırılması;

667 Federativ dövlətlərin bütçə sistemi neçə həlqədən ibarətdir ?

- ☐ 2 və ya 3
☐ 2
☐ 1
☒ 3
☐ 4

668 Ölkənin büdcə sisteminin təşkili, ayrı-ayrı büdcə həlqələri arasında qarşılıqlı əlaqələr, büdcələrin fəaliyyətinin təşkilatı - hüquqi əsasları, büdcə vəsaitlərinin yaradılması və istifadəsi forma-larının məcmusu müəyyən edir:

- ☐ bütün cavablar doğrudur.
☐ büdcə sisteminin vahidliyini;
☐ büdcə sistemini;
☒ büdcə quruluşunu;
☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini

669 Büdcənin funksiyalarına aid deyil:

- ☐ sosial siyasətin maliyyə təminatı;
☐ iqtisadiyyatın təzimlənməsi və həvəsləndirilməsi funksiyası;
☐ ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
☒ ölkənin müdafiəsinin təşkili.
☐ nəzarət funksiyası;

670 Dövlətin əsas maliyyə planı hansıdır?

- ☐ sosial-iqtisadi inkişaf proqnozları;
☐ toplu maliyyə balansı;
☒ dövlət büdcəsi.
☐ ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları;
☐ vahid büdcə təsnifatı;

671 Büdcənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- ☐ dövlət gəlirlərinin topladığı əsas fondlardır.
☐ ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir;
☐ dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir;
☒ dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir;

672 Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

- ☐ Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
☐ Naxçıvan MR-nın müvafiq icra orqanları
☐ Naxçıvan MR-nın Nazirlər Kabineti
☒ Naxçıvan MR-sı Ali Məclisi
☐ Milli Məclis

673 Dövlət büdcəsinin layihəsini hansı təşkilat hazırlayır?

- ☐ Nazirlər Kabineti
☐ Vergilər Nazirliyi
☐ Milli Məclis
☒ Maliyyə Nazirliyi
☐ Prezident Aparatı

674 Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- ☐ Büdcənin təşkili prosesində əmələ gəlir
☐ Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır

- ☐ Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
- ☒ Müəssisələr arasında yaranır
- ☐ Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.

675 Bütçə prosesinin subyektləri arasında bütçə-hüquq münasibətləri nə vaxt yarana bilər?

- ☐ Subyektlər hüquq və vəzifələrindən azad olunduqları zaman
- ☐ Maliyyə münasibətləri yaranan zaman
- ☐ Subyektlərin qarşılıqlı fəaliyyəti zamanı
- ☒ Subyektlər hüquq və vəzifələrini icra edərkən
- ☐ Subyektlər qanunvericiliyə əməl etmədikləri zaman

676 Bütçə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- ☐ Bütçədənkənar fondlar
- ☒ Dövlət hakimiyyəti orqanları
- ☐ Beynəlxalq təşkilatlar
- ☐ Yerlərdə icra hakimiyyətləri
- ☐ Maliyyə idarələri

677 Bütçə münasibətləri necə tənzimlənir?

- ☐ Prezidentin sərəncamları ilə
- ☒ "Bütçə sistemi haqqında" qanunla
- ☐ Konsitutsiya ilə
- ☐ Beynəlxalq müqavilələr əsasında
- ☐ Bələdiyyələrin normativ aktları ilə

678 Bütçə hüquq münasibətlərinin subyektlərini necə qruplaşdırmaq olar?

- ☐ Yalnız yerli özünüidarəetmə orqanları
- ☐ Dövlət - inzibati ərazi vahidləri və beynəlxalq təşkilatlar
- ☐ Yalnız Naxçıvan Muxtar Respublikasının yerli özünüidarəetmə orqanları
- ☐ Dövlət hakimiyyətinin nümayəndələri və beynəlxalq təşkilatlar
- ☒ Dövlət - inzibati ərazi vahidləri və dövlət hakimiyyəti - yerli özünüidarəetmə orqanları

679 Bütçə hüquq münasibətlərinin digər hüquq münasibətlərindən fərqi nədir?

- ☐ Uzunmüddətli xarakter daşması
- ☐ Beynəlxalq müqavilələrə əsaslanması
- ☐ Heç bir fərqi yoxdur
- ☒ Subyektlərin fəaliyyət dairəsi
- ☐ Dürüstlüyün olması

680 Hansı münasibətlər bütçə hüququ münasibətlərini təşkil edir

- ☐ Uzunmüddətli xarakter daşması
- ☒ Müvəqqəti xarakter daşması
- ☐ Regional olması
- ☐ Beynəlxalq olması
- ☐ Dövlətdən asılı olmaması

681 Minimal bütçə anlayışı tətbiq edilir?

- ☐ Heç biri
- ☐ Ailə bütçəsinə münasibətdə
- ☒ Yerli bütçələrə münasibətdə
- ☐ Dövlət bütçəsinə münasibətdə

☐ Müəssisə büdcəsinə münasibətdə

682 Büdcənin tərtibi və müzakirəsi prosesində büdcə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

- ☐ Vergilər Nazirliyi
☒ Milli Məclis
☐ Nazirliklər
☐ Prezident
☐ Nazirlər Kabineti

683 Büdcə gəlirləri ibarətdir?

- ☐ Heç biri
☒ Vergilər, rüsumlar
☐ Qaçaqmalçılıq yolu ilə əldə olunmuş vəsaitlər
☐ Əhalinin sərbəst pul vəsaitləri
☐ Sosial müavinətlər

684 Büdcə - maliyyə plan aktı kimi?

- ☐ Yeganə maliyyə plan aktıdır
☐ Əvəzsiz maliyyə plan aktıdır
☒ Universal maliyyə plan aktıdır
☐ Qeyri- real maliyyə plan aktıdır
☐ Heç biri

685 Dövlət büdcəsi əks etdirir?

- ☐ Xərclərin istifadəsini
☐ Vergilərin cəlb olunmasını
☐ Heç biri
☒ Gəlir və xərclər arasındakı balans
☐ Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu

686 Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- ☐ Büdcə kəsiri
☒ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
☐ Xərclərin qənaətsiz istifadəsi
☐ Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi
☐ Xərclərin toplanan vergilərdən çox olması

687 Büdcə münasibətləri hansı şəxslər arasında yarana bilər?

- ☐ Dövlətlə beynəlxalq təşkilatlar arasında
☐ Fiziki şəxslə hüquqi şəxslər arasında
☒ Dövlətlə müəssisələr, təşkilatlar və əhali arasında
☐ Əhalinin müxtəlif təbəqələri arasında
☐ Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında

688 Nəzarət funksiyasına aid olan əlaməti göstərin

- ☐ təhsil və mədəniyyət idarələrinin fəaliyyətinin maliyyələşdirilməsi.
☒ Müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməsi
☐ İstehsalın səmərəliliyinin yüksəldilməsini təmin etmək
☐ Milli gəlirin bir hissəsinin ayrı-ayrı sahələr üzrə yenidən bölüşdürülməsini həyata keçirmək
☐ Vergilər sistemi vasitəsilə iqtisadiyyatın və investisiyanın tənzimlənməsini həyata keçirmək

689 Büdcənin bölüşdürücü funksiyasının mahiyyəti?

- ☐ Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ☐ Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi
- ☐ Büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- ☒ Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir